

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ

FİLOLOGİYA FAKÜLTƏSİ

Klassik Azərbaycan ədəbiyyatı kafedrası

Magistr pilləsində tədris olunan fənlərin

P R O Q R A M I

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ

FİLOLOGİYA FAKÜLTƏSİ

Klassik Azərbaycan ədəbiyyatı kafedrası

P R O Q R A M

(Ali filoloji təhsilin magistr pilləsi üçün)

- İstiqamət: HSM 02.00.00 – Filologiya  
İxtisas: HSM 02.00.01 – Azərbaycan ədəbiyyatı tarixi  
HSM 02.00.05 – Ədəbiyyat nəzəriyyəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası “Azərbaycan dili və ədəbiyyatı” bölməsinin 06.03.2009-cu il tarixli 7 nömrəli iclas protokolu ilə təsdiq edilmişdir.

**Elmi redaktor:** f.e.d., prof. Q.Namazov

**Rəyçilər:** f.e.d., prof. T.Mütəllimov

f.e.d., prof. C.Abdullayev

## IZAHAT VƏRƏQİ

Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının ən zəngin və mürəkkəb dövrü sayıldığından bakalavr pilləsində olduğu kimi magistraturada da filologiya istiqamətli ixtisaslarda bu dövr Azərbaycan ədəbiyyatının tədrisinə əsas yer verilir. Burada başlıca məqsəd ədəbiyyat tariximizin və orta əsrlər ədəbi-mədəni əlaqələrimizin çağdaş ədəbiyyatşünaslıq elminin nailiyətləri səviyyəsində araşdırılması və sistemli öyrənilməsidir. Azərbaycan ədəbiyyatı tarixi ixtisasına qəbul olunan magistrantlara «Azərbaycan intibah ədəbiyyatı», «Azərbaycan ədəbiyyatı ümmüşərq kontekstində», «Romantik ədəbiyyat» və «Azərbaycan ədəbiyyatında təsəvvüf» fənləri I kursun I-II semestrlərində, ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə qəbul olunallara isə «Divan ədəbiyyatının poetikası» fənni I kursun II semestrində tədris olunur.

«Azərbaycan intibah ədəbiyyatı», «Romantik ədəbiyyat», «Azərbaycan ədəbiyyatında təsəvvüf», «Divan ədəbiyyatının poetikası» fənlərinin tədrisinə mühazirə üçün – 30, məşğələ üçün - 15 saat vaxt ayrılmışdır. «Azərbaycan ədəbiyyatı ümmüşərq kontekstində» fənninin tədrisi üçün nəzərdə tutulmuş 32 saatın 12-si məşğələ saatıdır. «Ədəbi məktəblər» fənninin mühazirəsi 48 saatdır.

Mühazirələrdə mövzular elmi və dolğun şəkildə magistr pilləsinə uyğun olaraq əhatə olunur, yüksək ixtisaslı filoloq-müəllimlərin hazırlanmasına xüsusi əhəmiyyət verilir.

Seminar məşğələlərində tələbələrin mövzu üzrə elminənəzəri hazırlığı, mənimmsəmə qabiliyyəti, sərbəst təhlil və yanışma bacarığı müəyyənləşdirilir.

## ƏDƏBİ MƏKTƏBLƏR

Tərtib etdi: f.e.d., prof. B.Babazadə

Mühazirə 48 saat

**Mövzu 1:** Ədəbi məktəb, üslub, cərəyan haqqında ümumi məlumat – 2 saat.

Ədəbi məktəb, üslub, cərəyan və ədəbi metodlar haqqında nəzəri baxışlar. Azərbaycanda ədəbi məktəb ənənəsi. Ədəbi məktəbin yaranmasında əsas faktorlar. Ədəbi şəxsiyyətlərin adı ilə bağlı olan ədəbi məktəblər. Üslub yaradıcılıq fərdiyəti kimi. Üslub metodun təzahür formasıdır. Ədəbi cərəyanların yaranması. Dünya ədəbiyyatında müxtəlif ədəbi cərəyanların təşəkkülü. Azərbaycan ədəbiyyatında yaranan ədəbi məktəblər: sentimentalizm, maarifçi-realizm, tənqidi-realizm və s.

**Mövzu 2:** Azərbaycanda ədəbi məktəblər. Nizami ədəbi məktəbi – 2 saat.

Azərbaycan ədəbiyyatında qədim və orta əsrlərdə yaranmış ədəbi məktəblərin xarakterik cəhətləri. Ədəbi məktəb sənətkar fərdiliyi və yaradıcılıq orijinallığı kimi. Azərbaycan ədəbiyyatı tarixində Nizami Gəncəvi ədəbi məktəbinin yaranması. Nizami şərq ədəbiyyatında ilk "Xəmsə" müəllifi kimi. "Xəmsə" yaratmağın nəzəri kriteriyaları və bədii – poetik şərtləri. Nizami yaradıcılıq orijinallığı ilə dahi sənətkar kimi. Nizami ədəbi məktəbinin özünəməxsus xarakterik xüsusiyyətləri.

**Mövzu 3:** Nizami intibah ədəbiyyatının yaradıcısı kimi – 2 saat.

Dünya ədəbiyyatında İntibah məsələsi. Intibah - ədəbiyyatın, elmin, mədəniyyət və incəsənətin çiçəklənməsidir. Azərbaycan ədəbiyyatında intibahın təşəkkülü. Nizami intibah ədəbiyyatının yaradıcısıdır. İntibah ədəbiyyatının nəzəri problem-

ləri. Nizami yaradıcılığında intibahın təzahürü. Nizaminin poemalarında təsvir və tərənnüm olunan obrazlar İntibah ədəbiyyatının ən yaxşı, ümumbəşəri xüsusiyyətlərə malik insan obrazlarıdır. Dünya ədəbiyyatında İntibah realizmi anlayışı.

**Mövzu 4:** Nizami ədəbi məktəbinin davamçıları – 2 saat.

Nizami özündən sonra Azərbaycan və Şərq ədəbiyyatına təsir göstərən ən böyük sənətkardır. Nizami yaradıcılığının ideya – estetik məzmunu və bəşəri əhəmiyyəti. Nizaminin Azərbaycan və şərq ədəbiyyatında davamçıları. Nizaminin təsiri ilə yazan şairlər: Arif Ərdəbili, Əmir Xosrov Dəhləvi, Füzuli, Nəvai, Əssar Təbrizi və b.

**Mövzu 5:** Füzuli ədəbi məktəbi haqqında məlumat – 2 saat.

Füzuli Azərbaycan ədəbiyyatı tarixində üç dildə yazıb – yaranan sənətkardır. Füzuli qəzəl şeirinin böyük ustası kimi. Füzuli şeirinin poetik xüsusiyyətləri. Şairin yaradıcılığında sözün estetikası. Füzuli yaradıcılığında bahariyyələr. Füzuli yaradıcılığının özündən sonra yaranan qəzəl şeirinə və ümumiyyətlə Azərbaycan ədəbiyyatına təsiri məsələsi. Şairin lirikası. Füzuli lirik – fəlsəfi şeirin böyük ustasıdır. Füzuli yaradıcılığının nəzəri və estetik məsələləri. Şair haqqında yazılan tədqiqatlar.

**Mövzu 6:** Füzulinin "Leyli və Məcnun" poeması – 2 saat.

Füzulinin "Leyli və Məcnun" poeması Nizaminin təsiri ilə yazılan, lakin, dünya ədəbiyyatının ən bənzərsiz nümunəsinə çevrilən bir əsərdir. Füzulinin "Leyli və Məcnun" poeması ana dilində yazılmış ən məşhur əsər kimi. "Leyli və Məcnun" poemasının süjeti, kompozisiyası və surətlər aləmi. «Leyli və Məcnun» poemasında söz, bədii təsvir və ifadə vasitəleri. Füzuli Azərbaycan ədəbiyyatında yeni bir ədəbi məktəbin yaradıcısıdır. Füzuli ədəbi məktəbinin sonrakı dövr Azərbaycan ədəbiyyatına təsiri məsələsi.

#### **Mövzu 7: Vaqif ədəbi məktəbi – 2 saat.**

Vaqif XVIII əsrдə yaranan yeni real şeirin banisidir. XVIII əsr yeni realist şeir məktəbinin yaranması M.P.Vaqifin adı ilə bağlıdır. Vaqif şeirində xəlqilik və realizm. Şairin yaradıcılığında sadəlik. Vaqif şeirində məhəbbət və gözəllik motivləri. Vaqifin dövrü və ədəbi mühiti. Vaqif yaradıcılığında ictimai motivlər. Vaqif haqqında yazılan tədqiqat əsərləri.

#### **Mövzu 8: XIX əsrin əvvəllerində Azərbaycan ədəbiyyatında maarifçilik. İ.Qutqaşınlı, A.Bakıxanov, M.Ş.Vazeh – 2 saat.**

XIX əsr ədəbiyyatının əsas problemləri. XIX ərin 30-cu illərində ədəbiyyat qarşısında qoyulan tələb və vəzifələr. XIX əsr ictimai həyatında Maarifçilik. Maarifçiliyin sosial – psixoloji tərəfləri. XIX əsrдə Maarifçi ədəbiyyatın təşəkkülü. Maarifçilik və maarifçi – realizm. Maarifçi realizmin xarakterik xüsusiyyətləri və ideya – estetik mənbələri. Maarifçi – realizmin əsas nümayəndələri: A.Bakıxanov, M.Ş.Vazeh, İ.Qutqaşınlı.

#### **Mövzu 9: M.F.Axundov və maarifçilik – 2 saat.**

M.F.Axundov XIX əsr maarifçi – realist ədəbiyyatın ən böyük nümayəndəsidir. XIX ərin 50-60-cı illərində ədəbiyyatın inkişafında Axundovun rolü. M.F.Axundovun maarifçi – realist ədəbiyyatın ən yüksək mərhələyə çatmasında rolü. Axundovun yaradıcılıq metodu.

#### **Mövzu 10: Axundov dramaturgiyasında dil və üslub məsələsi – 2 saat.**

M.F.Axundov Azərbaycan və şərq ədəbiyyatında dramaturgianın banisidir. Onun dramaturgiyasının nəzəri və estetik xüsusiyyətləri. Axundovun 1850-55-ci illərdə yazdığı komediyaları klassik dramaturgianın ən yaxşı nümunələri kimi. Axundov dramaturgiyasında sənətkarlıq – dil, üslub, janr, metod və poetika məsələləri.

#### **Mövzu 11: M.F.Axundovun ədəbi – nəzəri görüşləri – 2 saat.**

M.F.Axundov professional ədəbi tənqidin ilk nümayəndəsidir. XIX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dilinin tamamilə yeni bir axara düşməsində Axundovun nəzəri fikirlərinin rolü. Axundovun nəzəri görüşlərində ideya, məzmun, ifadə, janr və ədəbi tənqid məsələləri. M.F.Axundovun nəzəri – estetik görüşləri haqqında elmi fikir və tədqiqatlar.

#### **Mövzu 12: N.Vəzirov və N.Nərimanov M.F.Axundov dramaturgiya məktəbinin davamçıları kimi – 2 saat.**

M.F.Axundov dramaturgiyasının sonrakı dövr Azərbaycan dramaturgiasına təsiri. N.Vəzirov Axundov dramaturgiya məktəbinin ən görkəmli davamçısıdır. N.Vəzirov dramaturgiyasının əsas problemləri. Vəzirovun “Müsibəti – Fəxrəddin” əsəri Azərbaycan ədəbiyyatı tarixində faciə janrinin ilk nümunəsidir. Axundov dramaturgiyasının N.Nərimanov yaradıcılığına təsiri. N.Nərimanovun “Nadir şah” əsəri tarixi dram janrinin ilk nümunəsi kimi. Tarixi şəxsiyyət və tarixi obraz məsəlesi. Ədəbiyyatda tarixlik və müasirlilik.

#### **Mövzu 13: XIX əsrдə satirik şeir məktəbi: M.B.Nadim, B.Şakir, Q.Zakir, S.Ə.Şirvani – 2 saat.**

XIX əsr Azərbaycan ədəbiyyatında satirik şeir məktəbinin təşəkkülü. Ədəbiyyatda gülüşün rolü və funksiyası. Gülüş ictimai eybəcərliklərə qarşı kəskin ədəbi silahdır. Satira və humor. Satirik gülüşün formalı. XIX əsr Azərbaycan ədəbiyyatında satirik şeirin yaranması. Satira nəzəriyyəsi. Satirik ədəbiyyat və realizm. M.B.Nadim, B.Şakir, Q.Zakir, S.Ə.Şirvani XIX əsr satirik şeirinin əsas nümayəndələridir.

#### **Mövzu 14: XX ərin əvvəllerində mətbuat. «Molla Nəsrəddin» və «Füyuzat» ədəbi məktəbləri – 2 saat.**

XX ərin əvvəllerində mətbuat və ədəbiyyat. «Molla Nəsrəddin» jurnalının (1906) yeni bir ədəbi məktəbin - «Molla

**Nəsrəddin»** ədəbi məktəbinin yaranmasında rolü. «Molla Nəsrəddin» jurnalının qaldırıldığı əsas problemlər: Azərbaycançılıq, Azərbaycan dili, millilik, xəlqilik və s. Yeni tipli ədəbiyyatın və mətbuatın yaranmasında «Füyuzat» jurnalının rolü. «Füyuzat» ədəbi məktəbi və romantik ədəbiyyatın inkişafı.

**Mövzu 15:** C.Məmmədquluzadə ədəbi məktəbi. Nəşr yaradıcılığı – 2 saat.

C.Məmmədquluzadə XX əsr Azərbaycan tənqidçi realist ədəbiyyatının ən görkəmli nümayəndəsidir. Yazarının yaradıcılığında əsas ədəbi istiqamətlər: dramaturgiya, nəşr, publisistika, jurnalistika və s. Mirzə Cəlil nəşrinin əsas problemləri: xəlqilik, millilik, azadlıq və s. Mirzə Cəlil nəşrində dil və üslub məsələləri. C.Məmmədquluzadə nəşrində obraz yaradıcılığı, ideya, məzmun, süjet və kompozisiya məsələləri.

**Mövzu 16:** C.Məmmədquluzadənin dramaturgiyasında sənətkarlıq məsələləri – 2 saat.

C.Məmmədquluzadənin dramaturji yaradıcılığı XX əsr tənqidçi-realist dramaturgiyasının yeni tipli nümunələridir. Tənqidçi-realizmin mahiyyəti və nəzəri xüsusiyyətləri. Realizmin mərhələləri və tipologiyası. Mirzə Cəlil dramaturgiyasında fərdiləşdirmə və ümumiləşdirmə. Mirzə Cəlil dramalarında obraz yaradıcılığı. Dramın nəzəri xüsusiyyətləri və C.Məmmədquluzadə dramlarının orijinal cəhətləri. C.Məmmədquluzadə dramalarında dil, üslub, süjet, kompozisiya və komizm.

**Mövzu 17:** Ə.Haqverdiyev hekayələrində satira və yumor – 2 saat.

Ə.Haqverdiyev yaradıcılığı və tənqidçi – realizm. Haqverdiyevin povest və hekayələri. Tənqidçi-realist nəşrin ən yaxşı nümunəsidir. Yazarının nəşr əsərlərində həyat həqiqəti və bədii həqiqət. «Xortdanın cəhənnəm məktubları» povestində satirik gülüşün xarakteri. «Marallarım» hekayələr silsiləsində satirik

və yumoristik gülüş çalarları. Ə.Haqverdiyev hekayələrində fərdiləşdirmə və ümumiləşdirmə sənətkarlığı. Hekayələrin süjet və kompozisiya xüsusiyyətləri. Ə.Haqverdiyev nəşri və XX əsr ədəbiyyatında gülüş.

**Mövzu 18:** Haqverdiyev dramaturgiyasında sənətkarlıq məsələləri – 2 saat.

Haqverdiyev dramaturji yaradıcılığında dram, tarixi faciə və komediya. Haqverdiyev dramalarında ideya və mövzu məsələsi. «Ağa Məhəmməd şah Qacar» faciəsində tarixi şəxsiyyət, bədii obraz, tarixilik və müasirlik məsələsi. Dramalarında dramatik, tragic və komik obrazların fərdiliyi. Haqverdiyevin dramalarında dil, üslub və süjet – kompozisiya məsələləri. Haqverdiyev haqqında yazılmış tədqiqatlar.

**Mövzu 19:** M.Ə.Sabir yeni ədəbi məktəbin yaradıcısı kimi – 2 saat.

M.Ə.Sabir yaradıcılığı XX əsr tənqidçi-realist və satirik ədəbiyyatın ən yüksək zirvəsidir. Sabir öz satiraları ilə yenilikçi, novator bir şairdir. Sabir satiralarında gülüşün bədii-poetik xüsusiyyətləri. Sabirin satiralarında bədii təsvir və ifadə üsulları. Sabir yaradıcılığında sənətkarın şəxsiyyəti, gülüşün xarakteri, poetik inqilabilit, dil-üslub, vəzn və kompozisiya məsələləri. Sabir haqqında tədqiqatlar. Sabirin «Molla Nəsrəddin» jurnalında fəaliyyəti.

**Mövzu 20:** Sabirin davamçıları – 2 saat.

Sabir satirasının XX əsr satirik şeirinə bədii təsiri. Əli Nəzmi, Mirzəli Möcüz, M.S.Ordubadi, Ə.Qəmküsər Sabirin təsiri ilə yazan görkəmli satirkər kimi. XX əsr satirik şeirində tipin nitq fərdiliyi və portretçilik. XX əsr Azərbaycan satirası haqqında elmi-nəzəri tədqiqatlar.

**Mövzu 21:** XX əsrin əvvələrində realist-maarifpərvər ədəbiyyat – 2 saat.

XX əsrin əvvələrində yaranan ədəbi cərəyanlar. Realist-maarifpərvər ədəbiyyat haqqında polemik fikirlər. Realist-maarifpərvər ədəbiyyat müstəqil ədəbi cərəyan yox, ədəbi təmayül və ədəbi axın kimi. Y.V.Çəmənzəminli, Ü.Hacıbəyov, S.S.Axundov, İ.Musabəyov realizm ədəbi cərəyanının nümayəndələri kimi. Realist-maarifpərvər sənətkarların yaradıcılığında məktəb, maarif, elm, təhsil və mədəniyyət məsələləri. Bu cərəyanaya daxil olan sənətkarların yaradıcılıq özünəməxsusluğunu.

**Mövzu 22:** Azərbaycan ədəbiyyatında romantizmin yaranması və əsas nümayəndələri – 2 saat.

XX əsrin əvvələrində Azərbaycan ədəbiyyatında romantizm cərəyanının təşəkkülü. Romantizmin fəlsəfi, tarixi və ideya-estetik mənbələri. Azərbaycan romantizminin xarakterik xüsusiyyətləri. Romantizmdə əsas mövzular: vətən, xalq, tərəqqi, qadın azadlığı və s. Romantik ədəbiyyatda əsas janrlar: mənzum dram, tarixi dram, romantik faciələr. Romantizmdə millilik və bəşərilik. Romantik əsərlərdə dil-üslub, süjet-kompozisiya məsələləri. M.Hadi, H.Cavid, A.Şaiq, A.Səhhət və b. Azərbaycan romantik ədəbiyyatının ən görkəmli nümayəndələri kimi.

**Mövzu 23:** XX əsrin əvvələrində ədəbiyyatşunaslıq - 2 saat.

XX əsrin əvvələrində ədəbiyyat və ədəbiyyatşunaslıq. F.Köçərli ədəbiyyat tarixçisi və tənqidçi kimi. S.Hüseynin ədəbi-tənqid məqalələri. XX əsrin ədiblərinin ədəbi-nəzəri və tənqidli görüşləri. C.Məmmədquluzadə, Ə.Haqverdiyev və C.Cabbarlının ədəbi-tənqidli və nəzəri məqalələri.

**Mövzu 24:** C.Cabbarlı yeni dramaturji məktəbin yaradıcısı kimi – 2 saat.

C.Cabbarlı M.F.Axundov dramaturgiyasını davam və inkişaf etdirən görkəmli bir dramaturqdur. C.Cabbarlı drama-

turgiyasında novatorluq. C.Cabbarlının ilk dramları. Sentimental ədəbiyyatın ən yaxşı nümunələridir. «Od gəlini» tarixi-dram nümunəsi kimi. Əsərdə tarixilik və müasirlik. C.Cabbarlı dramaturgiyasında fərdiləşdirmə, dil-üslub, süjet və kompozisiya məsələsi. C.Cabbarlı haqqında yazılan elmi tədqiqat əsərləri.

### Ədəbiyyat siyahısı

1. Axundov M.F. Komediyalar, povest, şeirlər. Bakı, 1989.
2. Arif M. Seçilmiş əsərləri, 3 cilddə, 2-ci cild, Bakı, 1968.
3. Babazadə B. Azərbaycan sentimentalizmi, Bakı, 2003.
4. Babazadə B. Bədii ədəbiyyatda pafos. Bakı, 2007.
5. Babazadə B. Ədəbiyyat nəzəriyyəsi elminin tarixi və metodologiyası, Bakı, 2008.
6. Ədəbiyyatşunaslıq terminləri lüğəti, Bakı, 1988.
7. Əlimirzəyev X. Problemlər və xarakterlər dramaturgiyası, Bakı, 1979.
8. Məmmədov K. XX əsr Azərbaycan gülüşü, Bakı, 1989.
9. Mir Cəlal, Xəlilov P. Ədəbiyyatşunaslığın əsasları, Bakı, 1988.
10. Mir Cəlal. Klassiklər və müasirlər, Bakı, 1973.
11. Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər, Bakı, 2004.
12. Mir Cəlal, Hüseynov F. XX əsr Azərbaycan ədəbiyyatı, Bakı, 1982.
13. Mütəllimov T. Ə.Haqverdiyevin poetikası, Bakı, 1988.
14. Sultanlı Ə. Azərbaycan dramaturgiyasının inkişafı tarixin-dən, Bakı, 1964.
15. Salmanova Z. XX əsr şeirində bədii gülüş, Bakı, 1994.
16. Səfərli Ə., Yusifli X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı, Bakı, 1998.
17. Qasızməzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı, Bakı, 1974.

## AZƏRBAYCAN İNTİBAH ƏDƏBİYYATI

Tərtib etdi: dos. S.M.İbrahimov

Qədim dövr Azərbaycan ədəbiyyatı  
intibah ədəbiyyatının qaynağı kimi

"Avesta"nın mətnlər şəklində dövrümüzədək gəlib çatması. "Avesta"nın quruşu, taleyi, Sasanilər dövründə yenidən dəyişilməsi – "Zend-Avesta".

"Avesta"nın ideya və məzmunu. Poetik nümunələrin ədəbi təhlili.

"Astiaq" əfsanəsinin ideya və məzmunu. "Astiaq" və "Tomiris" əfsanələri Heradotun "Tarix" kitabında gəlib dövrümüzədək çatması. "Tomiris" əfsanəsinin ideya və məzmunu.

**"Kitabi-Dədə Qorqud"** eposu qədim türk milli mentalitetinin ifadəçisi kimi

Eposun yaranma dövrü, Dədə Qorqudun şəxsiyyəti və hikmətləri. Boyların başlıca motivləri. Yazılı ədəbiyyat abidəsi kimi.

"Dirsə xan oğlu Buğacın boyu" – boyun məzmunu və surətləri.

"Salur Qazanın evi yağmalandığı boy" – boyun məzmunu və surətləri.

"Bayburan oğlu Bamsı Beyrək boyu" – boyun məzmunu və surətləri.

"Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy" – boyun məzmunu və surətlər aləmi.

"Duxa Qoca oğlu Dəli Domrulun boyu" – boyun ideyası, məzmunu və surətlər aləmi.

"Qanlı Qoca oğlu Qanturalı boyu" – boyun məzmunu və surətlər aləmi.

"Qazlıq Qoca oğlu Yeynəyin boyu" – boyun məzmunu və surətlər aləmi.

"Basat Təpəgözü öldürdüyü boy" – boyun məzmunu və surətlər aləmi.

"Bəkil oğlu İmranın boyu" – boyun məzmunu və surətləri.

"Uşun Qoca oğlu Səgrəyin boyu" – boyun məzmunu və surətləri.

"Salur Qazan dusta qolub oğlu Uruz çıxardığı boy" – boyun məzmunu və surətləri.

"İç oğuya Daş oğuz Asi olub Beyrəyi öldürdüyü boy" – boyun məzmunu və surətləri.

Eposun qəhrəmanlıq və aşiqanə boyları. Həmin boylarda milli məişətimizin ifadəsi. Oğuzların sərhədləri. Eposun "Oğuznamə"lərdə tutduğu mövqə. Milli düşüncəmizin ifadəçisi kimi eposun tarix və mədəniyyətimizdə tutduğu yer.

**VII-XI əsrlər ərəbcə yazan azərbaycanlı şairlər  
"Azərbaycan sivilizasiyasının" nümayəndələri kimi**

Musa Şəhəvat, İsmayıll ibn Yəsar, Əbü'l-Abbas əl-Əma, Mümkan Təbrizi, Xalid Təbrizi, Mənsur Təbrizi, Xəttat Nizami Təbrizi, İskafi Zəncani, Xətibi Urməvinin həyat və yaradıcılığı. Onların poeziyasına dair qaynaqlar. Poeziyalarında milli məzmun və bəşəri ideyalar.

**XI əsr Azərbaycan ədəbi tənqidinin  
bəşəri əhəmiyyəti**

Xətib Təbrizinin tənqidli görüşləri, ədəbiyyatşunaslıbğa dair əsərləri. Xətibin dövrü, həyatı və bədii yaradıcılığı.

Yusif Tahir oğlu Xoylunun tənqidli fikirləri. "Həmasə"nin şərhində Xətib Təbrizi ilə üst-üstə düşən fikirləri və fərqli baxışları.

## X – XII əsr Azərbaycan təsəvvüf ədəbiyyatı Şərqi fəlsəfi düşüncəsinin bariz ifadəçisi kimi

*Baba Kuhı Bakuvinin* həyatı və yaradıcılığı. Təsəvvüf ideyaları.

*Eynalqüzzat Miyanəcinin* həyatı və yaradıcılığı. Fəlsəfi baxışları.

*Şihabəddin Sührəvərdinin* həyatı və yaradıcılığı. Sührəvərdinin işraqiyə ideyaları və həmin ideyalarının poeziyasında ifadəsi.

## XI – XII əsr Azərbaycan intibah ədəbiyyatı

*Qətran Təbrizinin* həyat və yaradıcılığı. Şairin qəsidələri. Lirikası, tarixi mənzumələri. "Təbriz zəlzələsi" şerləri. Şerlərinin ədəbi – tarixi əhəmiyyəti.

XII əsr şairləri: *Məhsətinin* rübatları, "Əmir Əhməd və Məhsəti" dastanı. Məhsətinin rübatlarda gözəllik və məhəbbətin ifadəsi, ictimai-fəlsəfi motivlər. Mücirəddin Atabaylər sarayının şairi kimi. Fələkinin, İzzəddin Şirvaninin, Əbü'l-Üla Gəncəvinin həyat və yaradıcılığı. Şirvanşahlar sarayı ilə bağlılıqları. Onların lirikası.

*Xaqani* poeziyası Şərqdə intibah ədəbiyyatının ən gözəl nümunəsi kimi. Şairin dövrü, həyatı, qəsidələri və "Töhfətül-İraqeyn" əsəri. Xaqanının fəlsəfi şerləri. "Mədain xərabələri" və "Meratüs-səfa" qəsidəsi.

*Nizami Gəncəvinin* həyatı, ictimai-siyasi fəaliyyəti. Lirikası. "Sirlər xəzinəsi" məsnəvisinin məqalat və hekayətləri. Əsərin əxlaqi-mənəvi saflıq çağırışları. Əməyə əhəbbət, zülmün tənqidi, ictimai ədalət məsələlərinin qoyuluşu.

"Xosrov və Şirin" poemasının ideyası, məzmunu. Azərbaycan ədəbiyyatında ilk romantik poema kimi rol. Poemada Xosrov, Şirin və Fərhad surətləri. Fərhad sevən aşiq və zəhmətkeş insan kimi. Poemada məhəbbət və humanizm

məsələləri. Poemanın bədii xüsusiyyətləri.

"Leyli və Məcnun" poemasının ideyası, məzmunu və surətləri. Poemanın yazılıma tarixi. Poemanın folklor mənbələri. Poemada Nizaminin bədii istedadının ifadəsi.

"Yeddi gözəl" proemasının ideyası, məzmunu və surətlər aləmi. Poemada yeddi nağıl, yeddi şikayət, yeddi rəng məfhumu. Ədalətli şah probleminin qoyuluşu. Poemada xalq həyatı, xalq müdrikliyini təmsil edən surətlər. Şifahi xalq ədəbiyyatı mətivləri. Poemanın kompozisiya xüsusiyyətləri.

"İsgəndərnəmə" poemasının ideyası, məzmunu və surətləri. Nizamsinin Şərqi ədəbiyyatında tutduğu mövqe. Poemanın bir mənzum epopeya kimi bədii xüsusiyyətləri. İdeal hökmətar surəti. Yunan filologlarının surəti. Poema şairin yaradıcılığının bədii yekunu kimi. Poemada Nizaminin özü barəsində fikirləri. Nizaminin tədqiqi tarixi. Şairin əsərlərinin nüsxələri və tərcümə prosesində mövcud qüsurlar. Onun barəsində dövlət qərarları.

## XIII – XIV əsr Azərbaycan ədəbiyyatı

XII əsrde monqolların və sonra xarəzmşahların işgalı dövründə ədəbiyat.

*Zülfüqar Şirvaninin* həyat və yaradıcılığı. Lirikası. Poetik ərsindən qalan nümunələr.

*Hümmət Təbrizinin* həyat və yaradıcılığı. Dövrü, ədəbi mühiti, sənətkarlığı.

*Mahmud Şəbüstərinin* həyat və yaradıcılığı. Bir filosof-şair kimi fəlsəfi ideyaları.

*İzzəddin Həsənoğlu* anadilli poeziyamızın ilk nümayəndəsi kimi.

"Dastani-Əhməd Hərami"nin məzmunu və ideyası. Surətlər aləmi. Anadilli ədəbiyyatımızın nadir nümunəsi kimi.

"Yusif və Züleyxa" mövzusunu işləyən şairlərimiz: Əli, Suli Fəqih, Mustafa Zərir, Xətai Təbrizi. Onların yazdıqları poemaların ideya-bədii xüsusiyyətləri.

*Marağalı Əvhədinin* həyat və yaradıcılığı. Şairin lirikası. "Cami-Cəm" əsərində əxlaqi-nəsihətəmiz hekayətlər. Şairin məzhəb və təriqətlərə münasibəti. Əvhədinin "Dəhnamə"si.

*Arif Ərdəbilin* həyat və yaradıcılığı. "Fərhadnamə" poeması. Poemanın orijinal xüsusiyyətləri. Fərhad surətinin özünməxsusluğu. Mövzunun Azərbaycanla əlaqələndirilməsi. Nizamiyə münasibəti.

*Əssar Təbrizinin* həyat və yaradıcılığı. "Mehr və Müştəri" poeması. poemada dostluğun tərənnümü. Şairin Nizamiyə münasibəti.

*Qazi Bürhanəddinin* bir hökmdar kimi fəaliyyəti. Yaradıcılığında dilimizin rəvanlığı, onun tuyuqları. Tuyuqların bədii xüsusiyyətləri.

*Nəimi* şair və filosof kimi. Onun şagirdi İmadəddin Nəsiminin həyat və yaradıcılığı. Şairin poeziyasında hərufi ideyaları. Şairin kamil insan idealı. Nəsimidə ilahi və dünyəvi eşq. Vəhdəti-vücud fəlsəfi konsepsiyasının şerlərində ifadəsi.

## XV əsrədə ədəbiyyat

XY əsrədə Azərbaycan ərazisində Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin yaranması. Şirvanşahların yenidən dirçəlməsi.

*Şah Qasim Ənvarın* həyat və yaradıcılığı. Fəlsəfi görüşləri. Lirikası.

*Bədr Şirvanının* həyat və yaradıcılığı. Saray şairi kimi fəaliyyəti. Şirvanşah I Xəlilullah münasibəti.

*Mirza Cahanşah Həqiqinin* həyatı, hökmdar kimi fəaliyyəti və yaradıcılığı.

Osmalı dövlətinin sarayı ilə bağlı olan klassiklərimiz: Hamidi, Süruri, Kişvəri, Həbib, Xəlili, Bəsiri. Onların poetik irsi.

## XVI əsrədə ədəbiyyat

Səfəvilər dövlətinin yaranması və inkişafı.

*Həqirinin* həyat və yaradıcılığı. "Leyli və Məcnun" poeması. Poemanın bədii xüsusiyyətləri.

*Şah İsmayıllı Xətai* görkəmli dövlət xadimi kimi. Şair kimi yaradıcılığında şifahi xalq ədəbiyyatının motivləri. Siyasi şerlərində milli istiqlaliyyət motivləri. "Dəhnamə"si və "Nəsiyətnamə"si. Müdrik fikirləri. İslətdiyi janrlar, əsərlərinin bədii xüsusiyyətləri.

*Məhəmməd Füzulinin* dövri, mühiti və həyatı. Şərq ədəbiyyatının dahi nümayəndəsi kimi. Füzuli poeziyası anadilli poeziyamızın yeni mərhələsi kimi. Şairin ədəbi irlisinin öyrənilməsi tarixi. Şairin lirikası. Lirik şerlərində qəhrəmanın səciyyəsi. Orta əsr insanın mənəvi dünyası. Şairin aşiqanə, fəlsəfi, və ictimai məzmunlu şerləri. Füzuli qəzəllərinin bədii xüsusiyyətləri. Şair söz sənəti haqqında.

Füzulinin alleqorik poemaları olan "Bəngü bədə" və "Söhbətül-əsmar" poemalarının ideya-bədii xüsusiyyətləri. "Həftacam" qəsidəsi fəlsəfi əsər kimi. "Ənisül-qəlb" əsərində Füzulinin fəlsəfi baxışları. "Leyli və Məcnun" mövzusunun Füzuli qələmində ecazkar ifadəsi. Poemada orta əsr insanının faciəsi. Poemanın bədii quruluşu. İdeya və mövzu mənbələri.

Füzulinin bədii nəşri. Məktubları. Məktubları ünvanlandığı tarixi şəxsiyyətlər və onlarda cəmiyyətin problemlərinin qopyuluşu. "Rindü Zahid" əsərində dövrün ictimai ziddiyyətlərinin təsviri. "Səhhət və Mərəz" əsərinin fəlsəfi məzmunu. Sufi ideyalarının münasib formada ifadəsi. "Hədiqətüs-süəda" ədəbiyyatımızda məqtə janrında yazılmış gözəl sənət nümunəsi kimi. Əsərdə peyğəmbərlərin və imamların taleyinin əksi. Əsərdə şairin şer nümunələri.

"Mətləül-etiqad" əsəri Füzulinin fəlsəfi əsəri kimi. "Hədisi ərbein" əsərinin ideya və mövzu aspektləri. Peyğəmbər hikmətləri. Ədəbiyyatımızda Füzuli ədəbi məktəbi.

*Məhəmməd Əmaninin* həyat və yaradıcılığı. Mənzum hekayələri. Şairin bədii dili. Hekayələrinin personajları.

Fədailin həyat və yaradıcılığı. "Bəxtiynamə" poemasının

ideya-bədii xüsusiyyətləri. Poemanın bədii xüsusiyyətləri, şairin sənətkarlığı.

## XVII – XVIII əsrlər Azərbaycan ədəbiyyatı

XVII əsrə poeziyanın geniş vüsət tapması. Tufarqanlı Abbas, Sarı Aşıq, Xəstə Qasının həyatı və yaradıcılığı. "Şah İsmayıllı", "Aşıq Qərib", "Əslî və Kərəm", "Qurbani", "Abbas və Gülgəz" məhəbbət dastanlarının yazılı ədəbiyyatla əlaqəsi.

*Məsihinin* həyat və yaradıcılığı. Şairin "Vərqə və Gülsə" poeması. Poemanın bədii xüsusiyyətləri və tarixi reallıqlarla səsləşən cəhətləri.

*Saib Təbrizinin* həyat və yaradıcılığı. Saibin lirikası və səbki. Əsərlərində fəlsəfi-lirik motivlər. Saibin sənətkarlığı. Ana dilində yazdığı şerlər.

*Qövsi Təbrizinin* həyat və yaradıcılığı. Füzuli ədəbi məktəbinin davamçısı kimi. Qövsi şerlərinin sadəliyi. Şer və sənət haqqında fikirləri.

XVIII əsr Azərbaycan ədəbi mühiti.

*Məhcür Şirvanının* həyat və yaradıcılığı. "Qisseyi-Şirzad" poemasının folklor motivləri. Poemada Nadir şah rejiminə işarələr.

*Nışat Şirvanının* poeziyasında ictimai motivlər. Şairin bədii ırsı. Şakir Şirvanının "Əhvali-Şirvan" poemasında istiqlaliyyət uğrunda mübarizə. Əsərdə tarixi hadisələrin inikası.

*Ağə Məsih Şirvanının* həyat və yaradıcılığı. Tarixi mənzumələri və onlarada tarixi hadisələrin təsviri. Lirik şerləri.

*Molla Vəli Vidadinin* həyat və yaradıcılığı. "Müsibətnamə" əsərinin aktuallığı. Vaqiflə olan münasibətləri. Şerlərinin dili.

*Mola Pənah Vaqifin* həyatı, ictimai-siyasi fəaliyyəti və yaradıcılığı. Vaqifin realizmi. Azərbaycan təbiətinin və qadın gözəlliyyinin təsviri. Vaqifin bədii dili. Vaqif qoşmalarının bədii xüsusiyyətləri. Vaqif ırsının tarixi əhəmiyyəti.

*Möhsün Nəsirinin* həyat və yaradıcılığı. "Tutinamə" əsə-

rinin ideya mənbələri. Bədii nəsrimizin gözəl nümunəsi kimi.

*Məhəmmədin "Şəhriyar"* dastanının məzmunu, ideyası və surətləri. Bədii nəsrimizin nümunəsi kimi. Əsərdə Şəhriyar obrazı, Saleh və Cahangir xan surətləri. Əsərdə qadın surətləri: Pərzad, Şamamabəyim və Sənubər xanım.

## XIX əsr Azərbaycan ədəbiyyatı

XIX əsrə artıq şimali Azərbaycan Rusyanın tərkibinə daxil oldu və ziyalılarını daha çox maarifçilik ideyaları düşünürdü. Ona görə də bu dövr ədəbiyyatı maarifçilik ideyaları ilə zəngindir. Bununla belə Bahar Şirvani kimi şairlər hələ də maarifçilikdən uzaq – klassik üslubda şerlər yazırıllar. Eləcə də, şifahi xalq ədəbiyyatın aşiq şeiri üslubu da inkişaf edirdi və yazılı ədəbiyyata da təsir edirdi. Aşıq Ələsgər kimi dahi aşıqlar məhz bu əsrdə yetişmişdir.

*Heyran xanım Dünbülinin* həyat və yaradıcılığı. Lirik şerlərinin bədii xüsusiyyətləri.

*Seyid Əbülfəzəl Nəbatinin* həyat və yaradıcılığı. Şerlərinin ideya və mövzu qaynaqları. Şairin poeziyasında klassik janr və şifahi xalq ədəbiyyatı ənənələri. Qoşmalarında Vaqifə yaxınılıq. Lirikası. Dilin sadəliyi.

*A. Bakıxanovun* həyat və yaradıcılığı. Şairin bədii əsərləri: "Kitabi-Əsgəriyyə" hekayəsi, "Mişkatül-Ənvar", "Mıratülcəmal" mənzum hekayələri. Bu mənzum hekayələrdə şairin romantizmdən realizmə doğru inkişafi. Şairin lirik şerləri. Polyak şairi Lado Zablotski və Y.Polenski tərəfindən "Tatar nəgməsi" şerinin rus dilinə tərcüməsi. "Fatma tar çalır" şeiri. "Bismillah" rədifi Müxəmməsi. "Şəklin göstərir" qəzəli. "Gürcüler arasında" mənzum məktubu. "Tiflis" müxəmməsi. "Təbriz əhlinə xitab" satırası.

Bakıxanovun təmsilləri: "Tülkü və qoyun", "Qurd və İlbiz", "Yersiz iftixar". İ.A.Krilovdan tərcümələri. Elmi əsəri olan "Qanuni-Qüdsi", "Əsrarül-mələkut", "Təhzibi-əxlaq", "Nəsa-

yeh", "Gülüstani-İrəm", "Ümumi Coğrafiya", "Kəşqfül-qəraib" əsərləri. Bakıxanov maarifçi alim kimi.

*Mirzə Şəfi Vazehin* həyat və yaradıcılığı. Şairin şerlərinin taleyi. "Məktubun intizarında" adlı lirik poeması. Şəfinin lirikası. Xəyyamanə şerləri. Şerlərində qadın azadlığı məsələsi. Şerlərinin bədii xüsusiyyətləri. M.F.Axundovla münasibəti. Onun "Divani-hikmət" məclisi. Maarifçi şair kimi.

*İsmayııl bəy Qutqaşınlinin* həyat və yaradıcılığı. Nasirin "Rəşid bəy və Səadət xanım", yaxud "Şərq hekayəsi" əsəri. "Səfərnamə"si. Ədəbi ırsinin maarifçi ədəbiyyatda yeri.

*Qasim bəy Zakirin* həyat və yaradıcılığı. Şairin klassik şer və folklor ənənənlərindən istifadəsi. Qoşma, gəraylı və təcnisləri. Lirik şerlərində Vaqif üslubu. Klassik şeir formalarında yazdığı əsərlərində Füzuli ənənənləri. Zakir satiralarında təqnid hədəfləri. Zakirin təmsilləri. Şairin mənzum məktubları və onları ünvanlaşdırığı adamlar. Zakir şerinin dili, sənətkarlıq xüsusiyyətləri.

*M.F.Axundovun* hayatı, ictimai-siyasi fəaliyyəti. Mirzə Fətəlinin lirikası. Puşkinin ölümü ilə əlaqədar yazdığı qəsidi. Satirik şerləri. Şerlərin təqnid hədəfləri.

M.F.Axundovun dramaturgiyası.

"Hekayəti-Molla İbrahimxəlil kimyagər" komediyasının ideyası, mövzusu və surətləri. Avamlığın, firıldaqçılığın təqnididə.

"Hacı Qara" komediyasının məzmunu, ideyası və surətləri. Xəsisliyin ifşası. Qaçaqmalçılıq probleminin qoyuluşu. Milli məişətimizin ifadəsi.

"Hekayəti-xırs-quldurbasan" komediyasının məzmunu, ideyası və surətləri. Komedyada komik səhnələrin ustalıqla verilməsi. Gülfüşün yeni məzmunu.

"Hekayəti-vəziri-xani-Lənkəran" komediyasının məzmunu, ideyası və surətləri. Komedyada təqnid hədəfləri və maarifçilik ideyaları. Riyakarlığın ifşası.

"Hekayəti-Müsyo Jordan və dərvish Məstəli şah" komedi-

yasının məzmunu, ideyası və surətləri. Komedyada Avropa və Asiya qarşudarması məsələsi. Yeniliyin tərənnümü.

"Mürafıə vəkillərinin hekayəti" komediyasının məzmunu, ideyası və surətləri. Azərbaycan məhkəmələrində baş verən haqsızlıqların ifşası.

M.F.Axundovun "Aldanmış kəvəkib" povestinin məzmunu, ideyası və surətləri. Povestdə maarifçilik ideyaları. Tarixi hadisələrə işarə. Yusif Sərrac surəti və onun səciyyəsi. Tarixi nəsrimizin nümunəsi kimi. Realist baxışlar.

M.F.Axundovun "Kəmalüddövlə məktubları" fəlsəfi traktatının fəlsəfi aspektləri və təqnid hədəfləri. Əsərdə qoyulan bir sıra siyasi məsələlər və Şərq mühafizəkarlığının ifşası. Axundovun fəlsəfi baxışlarının ifadəsi: Şərq və Yunan filosoflarına münasibəti. Vəhdəti-vücud fəlsəfi konsepsiyasına münasibəti.

M.F.Axundovun məktubları və təqnidini görüşləri. Klassiklərə: Nizamiyə, Füzuliyyə, Vaqifə, Zakirə və s. münasibəti.

M.F.Axundovun Cənubi Azərbaycanda davamçıları: Mirzə Ağa Təbrizinin dramaturgiyası.

XIX əsr Azərbaycan ədəbiyyatında "Səyahətnamə"lər yazan yazıçılarımız: Zeynalabdin Marağayı və Əbdürəhim Talibov Təbrizi.

S.Ə.Sirvaninin hayatı, elmi-pedaqoji fəaliyyəti və yaradıcılığı. Realist şerin böyük nümayəndəsi kimi. Klassik şeir üslubunda yazdığı əsərlər. Şairin yaratdığı "Beytül-səfa" məclisi. Şairin təmsilləri və mənzum hekayələri. Onların didaktik-tərbiyəvi əhəmiyyəti. Şairin satirik şeirlərinin təqnid hədəfləri. Məktubları. "Rəbiül-ətfal" kitabı. Təzkirəsi.

*Xurşidbanu Natəvianın* hayatı və poetik irsi. Klassik şeir üslubu. Şerlərinin məzmunu: aşiqanə, təbiət təsvirləri, mənzumələri. Öz müasirlərinə həsr etdiyi şerlər.

*Xalxalining* həyat və yaradıcılığı. "Sələbiyyə" əsəri. Həmin əsərdə məişətimiz barədə orijinal fikirləri. Həyata təqnidini münasibəti. Satirik şerləri.

Mirzə Mehdi Şükühinin hayatı. Şairin bədii ırsı. Lirikası.

Klassik şeir üslubu. Satiralarının təqnid hədəfləri. Təmsillərinin əsas personajları. Poemalarının ideya və məzmunu.

*N.Vəzirovun* hayatı və yaradıcılığı. Axundov məktəbinin layiqli davamçısı kimi. Milli məişətimizin mahir tərənnümçüsü.

Komediyaları: "Öti sənin, sümüyü mənim" komediyasında məktəb tərbiyəsinin ifşası.

"Ev tərbiyəsinin bir şəkli". İnsani münasibətlərin və davranışlarının inikası.

"Daldan atılan daş topuğa dəyar", "Sonrakı peşimançılıq fayda verməz" və "Adı var, özü yox" komediyalarında mülkədar həyatının təsviri.

"Yağışdan çıxdıq, yaqmura düşdük" komediyasında tacirlərin firıldaqçılığının ifşası. Qadın hüquqsuzluğunun təqnid. Komediyada Əşrəf bəy surəti. Komediyanın sənətkarlıq xüsusiyyətləri.

"Vay şələkum-məlləkum" komediyasında milli məişət. Məzhəkə və gülüş hədəfi.

"Pul düşkünü Hacı Fərəc" komediyasında xəsisiliyin təqnid.

"Ağa Kərim xan Ərdəbili" əsərində milli məişətimizdən doğan problemlərini təsviri.

"Dələduz" əsərinin personajları.

"Pəhləvani-zəmanə" komediyasının məzmunu, ideyası və surətləri. Neft sənayesinə həsr edilmiş ilk əsər kimi əhəmiyyəti. Əsərdə neft, torpaq ticarətinin ifşası. Burjua əxlaqının tərənnümü.

"Keçmişdə qaçaqlar" komediyasında tarixi reallıq və qaçaqcılıq məsələlərinin qoyuluşu. Qaçaq Kərəm dastanı ilə əlaqəsi.

"Təzə əsrin ibtidaisi" pyeslərinin məzmunu, ideyası və surətləri. Sovet dövründə yazdığı bir əsər kimi bəzi xüsusiyyətləri.

*N.Vəzirovun* "Müsibəti-Fəxrəddin" faciəsinin məzmunu, ideyası. Dramaturgiya tariximizdə ilk faciə kimi bədii xüsusiyyətləri. Əsərdə köhnəliklə – yeniliyin mübarizəsi. Fəxrəddin

surətinin səciyyəvi xüsusiyyətləri. Onun maarifçilik baxışları. Əsərdə müsbət qadın surətləri.

*N.Vəzirovun* publisistikası. Ədəbiyyatımızda mövqeyi. Dramaturgiya tariximizdə xidmətləri.

## XX əsrin 20-ci ilinədək Azərbaycan ədəbiyyatı

XX əsr Azərbaycanın siyasi həyatında mühüm hadisələr baş verdiyi kimi, zamanın sıxıntısında ədəbiyyat da cəmiyyətin güzgüsü kimi günün reallıqlarını əks etdirirdi. Siyasi durum nə qədər sərt idisə, ədəbiyyat da öz mövqeyini sərtləşdirirdi. Bu mənada XX əsrin əvvəllərini keşməkeşli, eyni zamanda Azərbaycan mədəniyyət tariximizdə sıçrayış, milli özünüdərkin daha da dərinleşdiyi bir dövr kimi xarakterizə edə bilərik. Məhz həmin dövrdə taleyüklü bir sıra məsələlər həll edilmiş və bu işdə ədəbiyyat nümayəndələrinin də başda Nərimanov kimi siyasetçilər olmaqla rolu çox böyük olubdur.

20-ci illərin mətbuatı: ədəbi mühitdə güclü çaxnaşma yaranan bir mətbuat olmuşdur. "Mola Nəsrəddin", "Füyuzat", "Kəşkül", "Həyat", "İrşad", "Rəhbər", "Dəbistan" və s. mətbuat orqanları.

### *İnqilabi-demokratik ədəbiyyatın nümayəndələri:*

*Cəlil Məmmədquluzadənin* həyatı və jurnalistik fəaliyyəti. C.Məmmədquluzadənin dramaturgiyası:

"Ölülər" komediyasının ideyası, məzmunu və surətləri. Avamlığın, cəhalətin ifşası. İsgəndər surəti. Şeyx Nəsrullah surəti. Şeyx Nəsrullahla Mirzə Fətəlinin Dərviş Məstəli Şah surətinin müqayisəsi. İsgəndərin monoloqu.

"Anamın kitabı" pyesinin ideyası, məzmunu və surətləri. Əsərdə qoyulan dil problemi və onun bədii həlli.

"Dəli yiğincığı" pyesinin mövzusu, ideyası və surətləri. Pyesdə qoyulan problem və həmin problemin dramatik həlli. "Kamança" və "Çay dəsgahı" pyesinin məzmunu və surətləri.

Pyesdə qoyulan problem.

"Danabaş kəndinin məktəbi" pyesinin məzmunu, ideyası və surətləri. Mirzə Cəlil realizmi. Yaziçinin nəşri ilə dramaturgiyasının vəhdəti.

Ç.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestinin məzmunu, ideyası və surətləri. Əsərdə qoyulan problemlər. Yaziçinin tənqid hədəfləri. Azərbaycan kəndinə münasibəti. Əsərdə kəndli obrazı olan Məmmədhəsən kişisinin səciyyəvi xüsusiyyətləri. Xudayar bəyin bədii portreti.

C.Məmmədquluzadənin hekayələri. "Usta zeynal", "Qurbanəli bəy", "Rus qızı" hekayələrində ədəbi portretləri. "Poçt qutusu", "Qoşa balıncı", "Şərq fakültəsi" hekayələrində dəbii metod və sənətkarlıq qabiliyyəti. "Zırrama", "Yay düdüyü", "Toy" hekayələrində nadanlığın tənqid. Yaziçinin Çənub mövzusunda yazdığı "Iranda hürriyyət", "Xanın təsbehi", "Mola Fərzəli", "İki qardaş" və s. hekayələrində qoyulan məsələlər.

Mirzə Ələkbər Sabirin hayatı və yaradıcılığı. Sabir satirasının gücü. Sabir və Seyid Əzim. Sabir və "Mola Nəsrəddin" jurnalı. Sabir və Mirzə Cəlil münasibətləri. Sabir poeziyasında fəhlə və kəndli obrazları. Sabir gültüşünün xarakterik xüsusiyyətləri. Sabir haqqında dövrünün qabaqcıllarının fikirləri.

N.Nərimanovun hayatı ictimai-siyasi fəaliyyəti. Publisistik fəaliyyəti.

N.Nərimanovun "Nadanlıq", "Nadir şah", "Bahadır və Sonə" əsərlərinin təhlili. Pyeslərdə qoyulan məsələlər və onların bədii həlli. Bu əsərlərdə mövzunun qoyuluşu və konfliktin həlli. "Şamdan bəy" komedyasının gülüş hədəfi. Saxtakarlığın və pul düşkünlüğünün ifşası. Nərimanovun maarifçilik ideyaları. "Pir" hekayəsində avamlığın tənqidini.

Ə.Haqverdiyevin hayatı, ictimai fəaliyyəti və yaradıcılığı. "Dağilan tifaq" faciəsinin təhlili. Faciədə iflasa uğrayan mülkədarların faciəsi. "Bəxtsiz cavan" Faciəsində yeniliklə köhnəliyin qarşıdurması. Pyesdə Fərhad surəti, Hacı Səməd ağa surəti. Yoxsul kəndli surətləri. "Pəri cadu" pyesinin ideya-bədii xüsusiyyətləri.

siyyətləri. "Ağa Məhəmməd şah Qacar" pyesi tarixi dramaturgiyamızın gözəl nümunəsi kimi. Əsərdə sənətkarlıq, konflikt, xarakterlər. Haqverdiyevin nəşrində içtimai motivlər. "Xortdanın cəhənnəm məktubları" əsərində cəhalətin tənqididə. "Odabaşının hekayəsi", "Mozalan bəyin səyahətnaməsi", "Marallarım"da yazıçının satirik baxışı. Surətlər, xarakterlər silsiləsi. "Şeyx Şaban" hekayəsinin ideya-bədii xüsusiyyətləri. "Mirzə Səfər" hekayəsində qoyulan problem. Ə.Haqverdiyevin ədəbiyyatımızda tutduğu yüksək mövqe.

Əli Nəzminin hayatı, ictimai fəaliyyəti və yaradıcılığı. Şairin şerlərində satirik baxış: qadın hüquqsuzluğu, cəhalət. "Olacaqmı", "Qorxuram", "Zindan", "Od tutub odlandı vətən" əsərlərinin ideya-mövzu dairəsi və tənqid hədəfləri.

M.S.Ordubadinin hayatı və 20-ci illərədək yaradıcılığı. "Vətən və hürriyyət", "Qəflət" kitablarına daxil olan şerləri. Yaziçinin felyetonları. Mollanəsreddinçi kimi fəaliyyəti. "Bədbəxt milyonçu" romanı. "Əndəlisin son günləri" əsərində milli təəssübkeşlik. "Qanlı illər" əsərinin tarixi əhəmiyyəti.

Əliqulu Qəmgüsərin hayatı və yaradıcılığı. Şairin satirik şerləri. "Qarğalar" felyetonu. "İngiltərə", "Əl aman" şerləri. Bu şerlərdə satirik baxış. Əsərlərinin tədqiqi və nəşri.

Mirzə Əli Möcüzün hayatı və yaradıcılığı. Möcüz və Sabir. Möcüz yaradıcılığında satira və xalq humoru. Şairin şerlərində mövzu dairəsi. Şerlərində dil, üslub və forma.

Bayraməli Abbaszadənin hayatı və yaradıcılığı. Şairin poeziyasında Cənubi Azərbaycan mövzusu: "Ablayın", "Daduşcan". Şerlərində vətənpərvərlik. "Molla Nəsrəddin" jurnalında fəaliyyəti.

#### **Realist-maarifspərvər ədəbiyyat.**

S.S.Axundovun hayatı, müəllimliyi. "Tamahkar" pyesi. "Dibdab bəy" və "Türk birliyi" əsərləri. "Kövkəbi-hürriyyət", "Qonaqlıq", "Yuxu", "Qan bulağı" hekayələri bədii nəşrin gözəl nümunəsi kimi.

"Qorxulu nağıllar" silsilə hekayələri. Həmin nağıllarda ş-

fahi xalq ədəbiyyatı motivləri.

*Ü.Hacıbəyovun* həyatı, publisistikası, satirası, dramaturgiyası. "Ər və arvad", "Arşın mal alan", "O, olmasın, bu olsun" komediyaları. Bu komediyalarda gülüş və həyat həqiqətləri. Komediyaların dili və üslubu.

*A.Şaiqin* həyat və yaradıcılığı. İlk şerləri: "Bir quş", "Nişanlı qız", "Hürriyət pərisi", "Həkimiz bir günəşin zərrəsəyiz" şerləri. Şaiqin "Köç" hekayəsi. Bu hekayədə idillik həyatı və təbiət təsvirləri. "Məktub yetişmədi" hekayəsində acı həqiqətlər. Şaiqin uşaq ədəbiyyatında xidmətləri, maarifçilik fəaliyyəti.

*Sultan Məcid Qənizadənin* həyat və yaradıcılığı. Pedaqoji fəaliyyəti. Məktəblilər üçün yazdığı "Müəllimlər iftixarı" əsəri. "Gəlinlərin həməyili" romanı. Romanda müxtəlif xalqlara məxsus insanların obrazı. "Allah xofu" hekayəsi. Əsərdə fatalizm və tolstoçuluq.

*Rəşid bəy Əfəndiyevin* həyat və yaradıcılığı. Müəllimliyi. "Bəsirətül-ətfal" və "Arvad məsələsi" kitabları. Dramaturgiyası: "Qan ocağı", "Qonşu qonşu olsa, kor qız ərə gedər", "Saqqallın kəraməti". "Pul dəlisi" komediyaları. Realist ədəbi məktəbin böyük nümayəndəsi kimi.

*Y.V.Çəmənzəminlinin* həyat və yaradıcılığı. Mollanəsred-dinçi kimi fəaliyyəti. Yaziçinin "Bir cavanın dəftəri", "Həyatımın 20 ili" əsərləri memuar ədəbiyyatımızın gözəl nümunəsi kimi. Kiçik hekayələri: "Şaqqulunun xeyir işi", "Sərhəd məsəlesi", "Vətən". "Cənnətin qəbzi" hekayəsində tənqid hədəfi. Hekayədə Usta Ağabala və Usta Zeynal suretləri.

*Ibrahim bəy Musabəyovun* həyat və yaradıcılığı. Nasirin "Neft və milyonlar səltənəti" povesti. Əsərdə əsas tənqid hədəfləri. Yaziçinin "Cəlalət fədailəri", "Gözəllərin vəfəsi" əsərlərinin bədii xüsusiyyətləri.

#### *Romantik ədəbiyyatın nümayəndələri:*

*Məhəmməd Hadinin* həyat və yaradıcılığı. Hadi və füyuzatçılar. Hadinin romantik baxışları. Hadi poeziyasında vətənpərvərlik. Ədəbi ırsinin öyrənilməsində ziddiyyətli fikirlər.

*Hüseyn Cavidin* həyat və yaradıcılığı. Türk ədəbiyyatının Cavidə təsiri. Şairin sənətə və ədəbiyyata baxışı. "Ana", "Maral" pyeslerinin süjeti və şairin irəli sürdüyü əsas ideya. "Şeyx Sənan" pyesində məhəbbətin tərənnümü. "İblis" pyesinin təhlili, əsərdən doğan fəlsəfi ideya. "Şeyda", "Uçurum" əsərlərində dramatizm. Pyeslərdə qoyulan problem.

*Abbas Səhhətin* həyat və yaradıcılığı. Səhhətin şerlərində maarif və mədəniyyət. Vətənpərvərlik mövzusunda yazdığı şerlər. "Şair, şeir pərisi və şəhərli" poemaları. Səhhət şerində təbiət motivləri. "Müsəlman ürəfələri", "Əhmədin qeyrəti" poemalarının təhlili. Şairin "Sınıq saz" və "Məğrib günəşləri" kitabları.

*Abdulla bəy Divanbəyoglunun* həyat və yaradıcılığı. Yazıcının ilk hekayələri: "Duman", "İlan" ədibin romantikası. "Can yanğısı", "Ərdoy dərəsi" əsərlərində kənd həyatının təsviri. Ədibin "Əbdül və Şahzadə" povesti, "Fəhlə" hekayəsi. Ədibin əsərlərində dil və üslub.

#### *Ədəbiyyatşunaslıq*

XX əsr Azərbaycan ədəbi tənqidini özünün mühüm məhələsinə keçmişdir. Artıq təcrübəli tənqidçilər meydana gəlir və ədəbiyyatımızın inkişafında öz töhfələrini verirdilər.

*Firudin bəy Köçərlinin* həyat və yaradıcılığı. Tənqidçinin ədəbi-estetik görüşləri. "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabı qiymətli xəzinə kimi.

## AZƏRBAYCAN ƏDƏBİYYATI ÜMUMŞƏRQ KONTEKSTINDƏ

Tərtib etdi: dos. S.M.İbrahimov

**Mövzu 1: Ərəbdilli Azərbaycan ədəbiyyatı.** VII əsrden etibarən Azərbaycanda və bütün Şərq ədəbiyyatında ərəb dilində yazma ənənəsi meydana gəldi. İslami qəbul etmiş başqa xalqların yazarları kimi, Azərbaycan yazarları da əsərlərinin ərəb dilində yazıldıkları. Azərbaycan şairlerinin ərəb dilində yazmalarına baxmayaraq, onlar öz xalqlarının bədii fikrini ərəb dilində ifadə edir və vahid Şərq ədəbiyyatına Azərbaycan mövzusunu gətirirdilər. Həmin şairlərin şeirlərinin mövzusu Azərbaycan coğrafiyası. Azərbaycanlı məişəti və ictimai-siyasi qayıqları ilə bağlı idi. Həmin şairlər sırasına VII-VIII əsrlərdə yaşamış Musa Şəhəvat, İsmayıł İbn Yəsar, Əbüllabbas əl-Əma, X əsr şairleri Müğəlləsi Marağayı, Bərakəveyn Zəncani, XI əsr şairleri Mümkan Təbrizi, Xalid Təbrizi, İskafi Zəncani, Ur-məvi, Nəsr Təbrizi, Xəttat Nizami Təbrizi, Xətib Təbrizi, XII əsr şairleri Eynəlqüzzat Miyanəci, Şihabəddin Sührəvərdi addır. Azərbaycan ədəbiyyatında ərəb dilində yazmaq ənənəsi XVII əsrədək davam etmişdir. Bu şairlərimizin ədəbi irsi Azərbaycan ədəbiyyatının nümunəsi olduğu kimi, həm də vahid Şərq ədəbiyyatının nadir incisi hesab edilir.

**Mövzu 2: Farsdilli Azərbaycan ədəbiyyatı.** Fars dilində yazmaq ənənəsi Şərq ədəbiyyatında XI əsrden başlamışdır və bu dildə ilk dəfə şerlər yazan şairlərimiz Baba Kuhi Bakuvi, Qətarn Təbrizi olmuşdur. Sonra fars dilində yazmaq ənənəsini Məhsəti Gəncəvi, Fələki Şirvani, Mücirəddin Beyləqani, Xaqani Şirvani, Nizami Gəncəvi, Əbu Bəkr ibn-Xosrov, Zülfüqar Şirvani, Hüməm Təbrizi, Əvhədi Marağayı, Arif Ərdəbili, Nəsimi, Füzuli, Saib, Şəhriyar və s. şair və yazıçılarımız davam etdirmişlər. Onların yaradıcılığı bütün Şərq ədəbiyyatına yeni

məzmun gətirmiş və ona yeni istiqamət vermişdir.

**Mövzu 3: Avesta və Şərq ədəbiyyatı.** Avesta həm ədəbi abidə, həm də dini kitab kimi lap qədimdən Yaxın Şərqdə milli, dini düşüncələrin formallaşmasında mühüm rol oynamışdır. Bu kitab indiyədək özünün elmi-dini-ədəbi əhəmiyyətini qoruyub saxlamışdır. Avestadan gəlmə bir sıra motivlər Şərq ədəbiyyatında dərin kök salmışdır.

**Mövzu 4: Nizami Gəncəvi və Şərq ədəbiyyatı.** Nizami Gəncəvinin ədəbi irsi bütün Yaxın Şərq ədəbiyyatına ciddi təsir etmişdir. Bütün dünya şərqşünasları inamlı Şərq ədəbiyyatında Nizami məktəbindən danışır və onun yüksək dəhəsini bütün dünya ədəbiyyatı üçün nümunə hesab edirlər. Şərq ədəbiyyatında Nizaminin əsərlərinə çoxlu nəzirlər yazılmış və onun sələfləri həmişə Nizaminin böyük ehtiramla yad etmişlər.

**Mövzu 5: Nəsimi və Şərq ədəbiyyatı.** Nəsimi yaradıcılığı Şərq fəlsəfi düşüncəsindən qaynaqlanır. Bu mənada onun poeziyası həm Şərq xalqları üçün, həm də dünya ədəbiyyatı üçün böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, şairin cismani faciəsi bütün dünyada şəhidliyin ən yüksək nümunəsi hesab edilir və irəli sürdüyü ideyalar bütün dünyada peyğəmbərcəsinə deyilmiş fikir kimi qəbul edilir. (Təsadüfi deyil ki, Hindistanda elə dini qruplaşmalar var ki, onu peyğəmbər kimi qəbul edir.) Nəsimin hürufizmi dünya fəlsəfi fikrinin nadir tapıntısidir. Şairin lirik şerləri və fəlsəfi baxışları bütün ərəb, fars və türk dünyasına ciddi təsir etmişdir. Onun mənalı hayatı şəhidlik zirvəsi, poeziyası bədii fikrin böyük təntənəsidir. Nəsimi ədəbi məktəbinin davamçıları bu günədək davam edir.

**Mövzu 6: Füzuli və Şərq ədəbiyyatı.** Füzulinin ədəbi irsi təkcə türk dünyası üçün deyil, bütün Şərq üçün və dünya üçün fővqəladə hadisədir. Poetik düşüncənin möcüzəsi Füzulinin şerlərində zülhur etmişdir. Şərq ədəbiyyatında Sədidiən və Hafizdən

sonra lirik şerlərə yeni məzmun və poetik duyum gətirən şair Füzuli olmuşdur. Onun ədəbi irsi poeziyada yeni zirvə yaratmış və Şərq ədəbiyyatında Füzulidən sonra lirik şerlər yazan şairlər yeni zirvelər yaratmaq barədə düşünməmiş və yalnız Füzuli zirvəsinə qalxmaq barədə düşünmüşlər.

**Mövzu 7: Saib Təbrizi və Şərq ədəbiyyatı.** XVI əsrden etibarən Şərq şərində yeni üslub yaranmışdır. Bu üsluba "Hind səbki" deyirlər. Həmin səbkin poetik normalarını ilk dəfə Saib Təbrizi kimi şairlər yaratmışdır. Bu səbkin xarakterik xüsusiyyəti: bəşərilik, müasirlik, əsrarəngizlik, dərin məzmun, forma və məzmun vəhdəti, vahid dini düşünsə, atalar sözlərinin və zərbi-məsəllərinin poeziyaya gətirilməsi və s.

**Mövzu 8: Şərq ədəbiyyatında "Azərbaycan səbki".** Azərbaycan şairləri ərəb-fars dillərində yazmalarına baxmaya-raq məzmun etibarilə öz doğma vətənlərini tərənnüm edirdilər. Onların şerlərindəki məzmun sırf Azərbaycan milli-mentaliteti, milli məişəti, fəlsəfi baxışları, dini düşüncəsi ilə bağlı olduğundan yazdıqları əsərlərin Azərbaycan səbkində olması iddia olunur. Şərq ədəbiyyatında mövcud olan samani, hind, İraq səbkleri ilə paralel Azərbaycan səbkinin də mövcudluğu artıq elmi cəhətdən sübut olunmuşdur.

**Mövzu 9: M.F.Axundov və Şərq ədəbiyyatı.** M.F.Axundovun həm elmi-fəlsəfi əsərləri, həm də komediyaları ilk dəfə Şərqdə yeni ədəbi məktəb yaratmışdır. Sözün həqiqi mənasında, M.F.Axundovdan sonra ədəbiyyatda yeni düşüncə hakim olmağa başladı. Belə ki, ədəbiyyatın hərəkətverici qüvvəsi, maarifçilik fəaliyyəti gücləndi. Ədəbiyyatın ictimai rəyin formallaşmasındaki rolü gücləndi. Yazılan əsərlərə ictimai-siyasi məzmun verildi. Mütərəqqi ideyalar satirik baxışlarla verildi. Axundov ədəbi məktəbi Şərq ədəbiyyatında realizmi gücləndirdi və mistik düşüncələrin təntənəsinə son qoydu.

**Mövzu 10 H.Cavid və Şərq ədəbiyyatı.** H.Cavidin ədəbi irsi tam şəkildə Şərq xalqlarının fenomenal düşüncəsi ilə bağlıdır. Onun müraciət etdiyi mövzuların hamısı vahid Şərq ədəbiyyatı ilə bağlıdır: "Xəyyam", "Səyavuş", "İblis", "Topal Teymur", "Şeyx Sənan", "Uçurum". Bu əsərləri ilə şair Şərq poetik düşüncəsinə yeni istiqamət vermiş və Avropa dramaturgiyasına məxsus geniş imkanları Şərq şeirinə gətirmiştir.

### Ədəbiyyat

- 1.Səfərli Ə. və X.Yusifli. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, 1998
- 2.Qasımkədə F. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 1974
- 3.Mir Cəlal, F.Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 1982.
- 4.Azadə R.Azərbaycan epik şeirinin inkişaf yolları (XII-XVII əsrlər). Bakı, Elm, 1975 .
- 5.Azadə R. Nizami və onun poeziya sələfləri, Bakı, Elm, 1999
- 6.Azərbaycan ədəbiyyatının tarixi poetikası. I kitab, Bakı, Elm, 1984-1989
- 7.Azərbaycan ədəbiyyatı tarixi, I çild, Bakı, Elm, 2004
- 8.Azəroğlu, Saib Təbrizinin sənət dünyası. Bakı, Yaziçi, 1981.
- 9.Araklı H.Azərbaycan ədəbiyyatı: tarixi və problemləri, Bakı, Gənclik, 1998.
- 10.Araklı H. Müxtəsər Azərbaycan ədəbiyyatı, Bakı, AUGƏN, 1943.
- 11.Araklı N. Nizaminin poetikası, Bakı, Elm, 2004.
- 12.Beqdəli Q. Şərq ədəbiyyatında "Xosrov və Şirin" mövzusu, Bakı, Elm, 1970.
- 13.Vaqif M.P. Əsərləri, Bakı, Yaziçi, 1988.
- 14.Qətran Təbrizi, Divan, Bakı, Elm, 1967.

- 15.Əli. Qisseyi-Yusif, Bakı, Azərnəşr, 1995.
- 16.Əssar Təbrizi, Mehr və Müstəri, Bakı, Yaziçi, 1988.
17. Əlimirzəyev X. Nizami Gəncəvinin insan konsepsiyası, Bakı, Gənclik, 2001.
- 18.İbahimov S. Əsədi Tusi və Fəxrəddin Gürgani, Bakı. "Ağrıdağ" nəşriyyatı, 2002.
- 19.İbrahimov S. Əsirəddin Əxsikəti Turanı, Bakı, BDU nəşriyyatı, 2003.
- 20.İbrahimov S. Klassik Azərbaycan poeziyasında ideya və mövzu qaynaqları və onların tipogiyası (XII əsrədək), Bakı, Elm, 1999.
21. İbrahimov S. Farsdilli poeziyada "Azərbaycan səbki" və onun ideya-mövzu aspektləri, Bakı, Nurlan, 2003.
22. İbrahimov S. Azərbaycan ədəbiyyatı ümumşərq kontekstində. Bakı, BDU nəşriyyatı, 2006.
23. Kitabi-Dədə Qorqud, Bakı, Gənclik, 1978.
- 24.Kəndli-Herisçi Q. Xaqani Şirvani, Bakı, Elm, 1988.
- 25.Klassik Azərbaycan ədəbiyyatında ideya-mövzu problemləri (məqalalar toplusu), Bakı, BDU, 1990.
- 26.Köpürlüzadə F. Azərbaycan ədəbiyyatına dair tədqiqlər, Bakı, Sabah, 1996.
- 27.Köçərli F. Azərbaycan ədəbiyyatı, 1-ci cild, Bakı, Elm, 1978.
- 28.Köçərli F. Azərbaycan ədəbiyyatı. 2-ci cild, Bakı, Elm, 1981.
- 29.Yusif Məddah. Vərqa və Gülşa, Bakı, Elm, 1988.
30. Yusif Balasaqunlu, Qutadqu bilik, Bakı, Gənclik, 1998.
- 31.Yusifov X. Şərqdə intibah və Nizami Gəncəvi, Bakı, Yaziçi, 1982.
- 32.Mahmudov M. Ərəb dilində yazan Azərbaycanlı şair və ədiblər (YII-XI əsrlər), Bakı, Elm, 1983.
- 33.Mahmudov M. Xətib Təbrizi, Bakı, Elm, 1972.
- 34.Məmmədəli T. Danişməndani-Azərbaycan, Bakı, Azərnəşr, 1987.

- 35.Məhərrəmov T. Əşrəf Marağayı, Bakı, Elm, 2000.
- 36.Mir Cəlal. Azərbaycan ədəbi məktəbləri, Bakı, Ziya-Nurlan, 2004.
- 37.Mir Cəlal. Füzuli sənətkarlığı, Bakı, Azərnəşr, 1958.
38. Mustafa Zərir, Yusif və Züleyxa, Bakı, Elm, 1991.
- 39.Nağıyev C. Qədim Şərq ədəbiyyatı tarixi, Bakı, Nurlan, 2004.
- 40.Nizami və Şərq ədəbiyyatı(məqalələr toplusu), Bakı, BDU, 1983.
- 41.Nizami G. Lirika. "Sirlər xəzinəsi, "Şərəfnamə", Bakı, Yaziçi, 1988.
- 42.Nizami Gəncəvi-850(məqalalar toplusu), Bakı, BDU, 1992.
- 43.Nizami Gəncəvi, Xosrov və Şirin, Bakı, 1982.
- 44.Nizami Gəncəvi, Həddi gözəl. Bakı, 1983.
- 45.Nizami Gəncəvi, Leyli və Məçnun, Bakı, 1983.
46. Nizami Gənəvi, İsləgəndərnəmə, Bakı, 1983.
- 47.Cəfərov N. Qədim türk ədəbiyyatı, Bakı, AzAtaM, 2004.
48. Nəsimi, Seçilmiş əsərləri, Bakı, Maarif, 1985.
- 49.Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami, Bakı, Azərnəşr, 1991.
- 50.Səfərli Ə. Məsihi, Bakı, Gənclik, 1992.
- 51.Səfərli Ə. XVII-XVIII əsrlər Azərbaycan epik şeiri, Bakı, Yaziçi, 1978.
- 52.Sultanov M.S. Xaqani Şirvani, Bakı, Azərnəşr, 1954.
- 53.Sasani C. Nizaminin "Leyli və Məçnun" poeması, Bakı, Elm, 1985.
54. Füzuli M. Hədiqətüs-süəda, Bakı, Gənclik, 1993.
55. Füzuli M. Şikayətnamə, Bakı, Gənclik, 1992.
- 56.Hikmət xəzinəsi, Bakı, Maarif, 1992.
- 57.Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qaynaqları, Bakı, Azərnəşr, 1991.
58. Xaqani, Seçilmiş əsərləri, Bakı, Yaziçi, 1987.
- 59.Cahani Q. Azərbaycan ədəbiyyatında Nizami ənənələri,

- Bakı, Elm, 1979.
- 60.Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. IY cilddə, Bakı, Elm, 1981, 1983, 1988, 1994, s.384,580,550,402.
  - 61.Çavad Heyət, Azərbaycan ədəbiyyatına bir baxış, Bakı, Yazıcı, 1993.
  - 62.Ş.İ.Xətai. Əsərləri, Bakı, Yaziçi, 1973.
  - 63.Şah İsmayıllı Xətai (məqalələr toplusu), Bakı, Elm, 1988.
  - 64.Şəfizadə B. Avesta, Zərdüşt, Azərbaycan, Bakı, Elm, 1996.
  - 65.Şəfizadə B. Azərbaycan ədəbiyyatı, Bakı, 2003.
  - 66.M.F.Axundov, Əsərləri, Bakı, 2005
  - 67.S.Ə.Şirvani, Əsərləri, Bakı, 2005
  - 68.N.Vəzirov, Əsərləri, Bakı, 2005.
  - 69.Q.B.Zakir, Əsərləri, Bakı, 2005
  - 70.M.P.Vaqif, Əsərləri, Bakı, 2005.
  - 71.C.Məmmədquluzadə, Əsərləri, Bakı, 2005.
  - 71.Ə.Haqverdiyev, Əsərləri, Bakı, 2005
  - 72.Əlimirzəyev X. Cəlil Məmmədquluzadənin ədəbi-tənqidи görüşləri, Bakı, 1991.
  - 73.Əlimirzəyev X. Problemlər və xarakterlər dramaturgiyası, Bakı, 1979.
  - 74.Mütəllimov T. Əbdürrəhman Haqverdiyevin poetikası, Bakı, 1988.

## AZƏRBAYCAN TƏSƏVVÜF ƏDƏBİYYATI

Tərtib etdi: fil.e.n., dos. M.T.Vəliyev

Azərbaycan təsəvvüf ədəbiyyatı fənninin əsas obyekti, fənnin məqsəd və vəzifələri.

Təsəvvüf ədəbiyyatının yaranması, formalaşması. «Sufi» sözünün etimologiyası.

Təsəvvüf ədəbiyyatının inkişaf mərhələləri.

Təsəvvüf düşüncə sistemi: elm-əl-yəqin (şəriət), ayn əl-yəqin (təriqət); haqq əl-yəqin (həqiqət).

Məqamlar və onların xüsusiyyətləri. Təsəvvüf təlimində panteizm və monoteizm nəzəriyyəsi. Vəhdəti-vücud nəzəriyyəsi. Panteizm və vəhdəti-vücudun oxşar və fərqli cəhətləri.

Əbu Hamid Əl-Qəzali təsəvvüf nəzəriyyəsinin görkəmli nümayəndəsi kimi.

İbn Ərəbinin təsəvvüf fəlsəfəsinin inkişafında rolu.

Təriqətlər: onların yaranması xüsusiyyətləri. Təriqətlərin struktur quruluşu; ədəbi, ədəbi-siyasi, siyasi təriqətlər. Təsəvvüf ədəbiyyatında simvol və rəmzlər.

Təsəvvüfdə eşq məsəlesi; real, bəşəri, ilahi. İlahi eşqin əsas xüsusiyyətləri.

Nəfs və onun mərhələləri.

Türk sufizminin inkişafında əsas amillər.

Azərbaycan təsəvvüf ədəbiyyatının inkişaf mərhələləri. İlk sufişlər: Hellac Mənsur (858-922); Baba Kuhi Bakovi (934-1050), Eynəlgüzzat Miyanəçi (1099-1131).

Sibahəddin Sührəvərdinin (1154-1191) yaradıcılığı və israqiyyə təriqətinin əsas xüsusiyyətləri.

XII əsrə qədər Azərbaycan ədəbiyyatında təsəvvüf: X.Şirvani və Nizami Gəncəvi yaradıcılığında təsəvvüf.

XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatında təsəvvüf. Z.Şirvani, H.Təbrizi yaradıcılığı.

Şeyx Mahmud Səbüstəri görkəmli sufi şair kimi. «Gül-

şəni-Raz» poemasında təsəvvüfü görüşlər.

Məğribi Təbrizi sufi şair kimi.

M.Əvhədi yaradıcılığında sufi-fəlsəfi fikirlər. «Camicəm» poeması.

Qazi Bürhanəddin yaradıcılığında təsəvvüf.

Hürfilik təriqəti. Fəzlullah Nəimi təriqətin yaradıcısı kimi. «Vəsiyyətnamə», «Novnamə», «Ərşənmə» və s. əsərlərdə təriqətin əsas prinsipləri. Hürfilik təriqətinin əsas məqsəd və vəzifələri. İmadəddin Nəsimi hürfilik təriqətinin mürşidi kimi. Nəsimi yaradıcılığında insan konsepsiyasının əsas mahiyyəti. «Məndə sıgar iki cahan...» qəzəlində hürfi müddəalar.

«Sirlər dəryası» qəsidiyində şairin təsəvvüfü görüşləri.

XV-XVI əsrlər Azərbaycan ədəbiyyatında təsəvvüf.

Ş.Q.Ənvar, M.C.Həqiqi, Hamidi və s.

Ş.I.Xətayinin yaradıcılığında təsəvvüf. Qızılbaşlıq təriqəti və onun yaranma səbəbləri. Təriqətin əsas məqsədi.

M.Füzuli yaradıcılığı və təsəvvüf. Füzuli sufi şairdirmi məsələsinin aydınlaşması. Şairin lirikasında təsəvvüf. «Leyli və Məcnun» poeması sufizm prinsipləri əsasında yazılmış əsər kimi. «Məcnunluq» mərhələsi. Poemada şəriət, təriqət, mərifət və həqiqət mərhələlərinin şərti bölgüsü.

«Rindü Zahid» əsərində iki dünyagörüşünün qarşılaşdırılması. Klassik ədəbiyyatda rind və zahid problemi. Füzulinin Rind və Zahid qarşıdurmasına novator münasibəti.

«Səhhət və Mərəz» təsəvvüfi prinsiplər əsasında yazılan əsər kimi. Əsərdə ruh, eşq, hüsн və onların mahiyyətlərinin açıqlanması.

XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatında təsəvvüf; S.Təbrizi və Q.Təbrizi yaradıcılığı.

Azərbaycan aşiq yaradıcılığı və təsəvvüf: A.Tufarqanlı, Xəstə Qasım, Qurbani, Aşıq Ələsgər və s.

Yeni dövr ədəbiyyatında təsəvvüf düşüncə sisteminin davamı.

## Ədəbiyyat

1. Anri Masse. İslam, Bakı, 1992
2. Azəroğlu B. Saib Təbrizinin sənət dünyası, Bakı, 1981
3. Bünyadov Z. Dinlər, təriqətlər, məzhəblər. Bakı, 1997
4. Quran, Bakı. 1997
5. Məmmədov Z. Sihabəddin Şührəvərdi, Bakı, 1991
6. Məmmədov Z. XI-XIII əsrlər fəlsəfi fikir. Bakı, 1978
7. Бертельс Е.Э. Суфизм и суфийская литература, Москва, 1965
8. Кулизаде З. Из истории Азербайджанской филологии (XII-XVI) Баку, 1992
9. Азимов А. Ишрагийя и генезис современной западной филологии Баку, 1991
10. Идрис Шах. Суфизм. Москва, 1995
11. Belyayev. Y.A. Müsəlman təriqətləri, Bakı, 1991
12. Трименгем. Дж.С. Суфиские ордены в исламе, Москва, 1989
13. Nəsimi İ. «Mən bu cahana sığmazam» (tərtib Ə.Səfərli) Bakı, 1991
14. Füzuli. Seçilmiş əsərləri (tərtib Ə.Səfərli) 1984
15. Kerimov G.M. Al-Gazali и суфизм, Bakı, 1963
16. Füzuli və Türkce divanından seçmələr. Ankara, 1986
17. Pola İ. Türk divan şeiri sözlüğü. Ankara, 1989
18. Cümüşoğlu N. Füzulinin sənət və mərifət dünyası. Bakı, 1997
19. Göyüşov N. «Təsəvvüf anamları və dərvişlik rəmzləri» (Yığcam ensiklopedik açıqlama). Bakı, 2001
20. Lahıcı Ş.M. «Şərhi – Gülşəni-raz», 2 cilddə. Bakı, 2008
21. Məhəmmədi M. Saib Təbrizi və farsdilli poeziyada «Hind üslubu». Bakı, 1994

## ROMANTİK ƏDƏBİYYAT

Tərtib etdi: f.e.n., dos. əvəzi S.M.Qocayeva

Orta çağların bədii təfəkkürü. Bu dövr ədəbiyyatına nüfuz edən əsas amillər. Romantik ədəbiyyatın ideya-mövzu xüsusiyyətləri.

**Quran ayələri və hədislər romantik ədəbiyyatın ideya-bədii qaynağı kimi.** Orta çağlar Azərbaycan ədəbiyyatına Quran qissə və ayələrinin təsirinin öyrənilməsi. Anadilli ədəbiyyatda epik əsərlərdə Quran qissələrinin işlənməsi (Qul Əlinin «Qisseyi-Yusifi», M.Füzulinin «Hədiqətüs-süəda» əsərləri). Lirik əsərlərdə Quranla bağlı təlmihlər, iqtibaslar və rəmzi mənalar.

**Q.Bürhanəddin** yaradıcılığında Qurani-Kərimdən, hədiyi-şerifdən, imam Əlinin kəlamlarından iqtibaslar. Q.Bürhanəddin poeziyasında klassik şeirimizdə heç rast gəlinməyən, bəzən də çox nadir hallarda rast gəlinən rəvayətlərə işaretlər.

**İmadəddin Nəsimi** yaradıcılığında Qurani-Kərimlə bağlı iqtibaslar. Nəsimi ırsində dini rəvayətlərin humanist məhiyyətinin önə çəkilməsi. Quran rəvayətlərilə bağlı rəmzi mənalar.

**Həqiri Təbrizinin** «Leyli və Məcnun» məsnəvisinin münacatında Quran qissələri və peygəmbər rəvayətləri ilə bağlı mənalar.

**Ş.İ.Xətai** yaradıcılığında Quran rəvayətlərinin eks olunması. Qurani-Kərimə müraciətdə Nəsimi və Xətai arasında yaxınlıq. Dini rəvayətlərin xalq yaradıcılığı ilə bağlı variantlarına işaretlər.

**M.Füzuli** yaradıcılığına Quran və hədislərin təsiri. M.Füzulinin Həzrət Məhəmmədə və Həzrət Əliyə ithaf etdiyi ərəbcə qəsidiələri. Füzuli lirikasında Quran qissələri və dini rəvayətlərlə bağlı obrazlar, sözaltı mənalar, rəmzi ifadələr. Füzuli poeziyasında dini rəvayətlər vasitəsilə assosiativ obrazların

yaradılması. Dini rəvayətlərin ibratamızlıının Füzuli tərəfindən daha qabarlıq əks etdirilməsi. Füzuli ırsində meracla bağlı motivlər.

**Saib Təbrizi** yaradıcılığında dini təlmihlər. Saib şeirlərində hikmətlər.

**Romantik ədəbiyyata təsəvvüfun təsiri.** Sufiliyin qaynağı və təzahürü. Vəhdəti-vücud və mərifət. Məcazi və həqiqi eşq. Seyr və sülük. Məqam və hal.

Babakuhi Bakuvinin təsəvvüf mövzulu şeirləri. Şeyx Mahmud Şəbüstərinin «Gülşəni-raz» əsərində sufi müddəələrinin əksi. Q.Bürhanəddin yaradıcılığında təsəvvüfű görüşlər. İ.Nəsiminin sufi şeirləri. Marağalı Əvhədinin yaradıcılığında təsəvvüfűn izləri. Sufi şair Məğribi Təbrizinin ədəbi ırsində eşq və irfan, moizə, məşuqun vəfsi kimi mövzuların poetik ifadəsi. Şah Qasim Ənvarın mənzum hekayələrində təsəvvüf. Ana dilimizdə qələmə alınmış «Leyli və Məcnun» əsərlərinin təsəvvüfű ideyası. Məcnun kamil insan obrazı kimi. M.Füzuli poeziyasına təsəvvüfűn təsiri. Saib Təbrizi yaradıcılığında təsəvvüf bədii özünü ifadə vasitəsi kimi.

Nəsimi və hürufilik. Cahan şah Həqiqi yaradıcılığında hürufilik müddəələrinin təcəssümü.

Xəlvətlik təriqəti və onun xüsusiyyətləri. Xəlvətin şərtləri və faydaları. Sufilərin xəlvətlə bağlı düşüncələri. Seyid Yəhya Bakuvinin təsəvvüfű görüşləri. Azərbaycanda xəlvətiliyin yayılması. Ömer Rövşəni və İbrahim Gülşəni yaradıcılığı.

Məlamətilik. Eşq və məlamət. İxləs və sidq. Xarabat və şərab rəmzləri. M.Füzuli yaradıcılığında Rind obrazı.

**Romantik ədəbiyyatda məhəbbət mövzuları.** Məhəbbət mövzusunda yazılın əsərlərdə bəşəri ideyaların təcəssümü.

**Şərqdə «Leyli və Məcnun» mövzusu.** Nizami Gəncəvi, Həqiri Təbrizi və Məhəmməd Füzulinin bu mövzuda yazılmış eyniadlı əsərlərinin ideya-bədii xüsusiyyətləri. Azərbaycan divan ədəbiyyatında aşiq obrazı. Məcnun tarixi şəxsiyyət kimi. Romantik Azərbaycan ədəbiyyatında mövcud olan Leyli

obrazlarının müqayiseli təhlili.

Azərbaycan ədəbiyyatında «Yusif və Züleyxa» mövzusunda qələmə alınan məsnəvilər. «Yusif» hekayətinin tarixi kökləri və dini qaynaqları. Mövzunun Azərbaycan folklorunda yeri. Azərbaycan türkçəsində «Yusif və Züleyxa» mövzusunda yazılın əsərlər. Qul Əlinin «Qisseyi-Yusif»i anadilli məsnəvinin ilk örnəklərindən biri kimi. Sulu Fəqihin «Yusif və Züleyxa» poemasının ideya-bədii xüsusiyyətləri. XVIII əsr epik şeirində Lütfəli bəy Azərin «Yusif və Züleyxa» poeması. Sulu Fəqih, Mustafa Zərir, Şəms və Xətai Təbrizinin əsərlərinin qarşılıqlı-müqayiseli təhlili.

Azərbaycan ədəbiyyatında «Vərqa və Gülsha» mövzusu. Yusif Məddah və Məsihi Təbrizinin eyniadlı əsərlərinin qarşılıqlı-müqayiseli təhlili.

Orta əsrlər Azərbaycan ədəbiyyatında «Dəhnəmə»lər epeстolyar janrıñ örnəkləri kimi. Marağalı Əvhədi və Ş.İ.Xətainin eyniadlı məsnəvilərinin ideya-mövzu xüsusiyyətləri.

**Romantik ədəbiyyatda qəhrəmanlıq motivləri.** İgid obrazları. Döyüş səhnələrinin təsviri. Milli folklor, Şərq mifologiyası və əski dövrlərin yazılı ədəbiyyatı Azərbaycan divan ədəbiyyatındaki qəhrəmanlıq motivlərinin qaynağı kimi. XVII-XVIII əsrlər ədəbiyyatında nağılvari qəhrəmanlar və real tarixi şəxsiyyət olan igid sərkərdə obrazları.

**Azərbaycan şeirində hind üslubu.** Hind üslubunun yanlanması və təkamülü. Hind üslubunun ideya-fəlsəfi əsası. Saib qəzəllərində «hind üslubu»nun bütün mərhələləri üçün əlamətdar olan xüsusiyyətlər.

**Romantik ədəbiyyatda nəşr əsərləri.** Orta çağlar Azərbaycan nəşrinin əsas xüsusiyyətləri. «Hədiqətüş-süəda» anadilli bədii nəşrimizin ilk irihəcmli örnəyi kimi. «Hədiqətüş-süəda» əsərlə bağlı milli ədəbiyyatşunaslıqda mövcud mübahisələr. Səclə nəşrin tarixi. Füzulinin yaradıcılığında səclə nəşrin örnəkləri. XVIII əsr Azərbaycan nəşri.

**Romantik ədəbiyyata folklorun təsiri.** Ş.İ.Xətainin,

M.Əmaninin və M.P.Vaqifin folklor üslubunda yazdıqları şeirlər. «Dastani-Əhməd Hərami», Ə.Təbrizinin «Mehr və Müştəri», Fədainin «Bəxtiyarnamə», Məsihinin «Vərqa və Gülsha», M.Şirvaninin «Qisseyi-Şirzad» əsərlərində şifahi xalq ədəbiyyatı ənənələrinin əksi. İsanın «Mehri və Vəfa» poemasında folklor motivləri. «Düzdü-Qazi»nın ideya-bədii xüsusiyyətləri və hekayəyə ərab folklorunun təsiri. Şərqdə «Tutinamə»lər. Şərq folklor motivlərinin M.Nəsiri yaradıcılığında əks olunması.

### Ədəbiyyat

1. Araslı H. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı, 1998
2. Araslı H. Böyük Azərbaycan şairi Füzuli. Bakı, 1958
3. Araslı N. Arif Ərdəbilli və onun «Fərhadnamə» poeması. Bakı, 1979.
4. Azeroğlu B. Saib Təbrizinin sənət dünyası. Bakı, 1981.
5. Cümüşoğlu N. Füzulinin sənət və mərifət dünyası. Bakı-Tehran, 1997
6. Cümüşoğlu N. Quran və irfan işığında. Bakı, 2003
7. Göyüşov N. Təsəvvüf anlamları və dərvişlik rəmzləri. Bakı, 2001
8. Əlizadə S. Şah beytlər. Bakı, 1995
9. Əliyeva L. Azərbaycan ədəbiyyatında bədii nəşr. Bakı, 2002
10. Əliyev S. Füzuli (Nəzəri-bədii düşüncələr). Bakı, 1996
11. Əliyev S. Füzulinin poetikası. Bakı, 1986
12. Füzuli M.- 500. Bakı, 2000
13. Feyzullayeva V. Füzulinin qəsidiələri. Bakı, 1985
14. Nağısoylu M. Quran hekayətləri. Bakı, 2001
15. İbrahimov S. Klassik ədəbiyyatda vəhdəti-vücud. Bakı, 2007
16. İbrahimov Sənan. Klassik Azərbaycan ədəbiyyatı (XIII

- əsrədək). Bakı, 2009
17. Qasımov A. Quran qıssələri XIV-XVI əsrlər Azərbaycan ədəbiyyatının ideya-bədii qaynaqlarından biri kimi. Bakı, 2005
  18. Quliyeva M. Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı. Bakı, 1999
  19. Quran (Ərəb dilindən tərcümə edənlər: Z.Bünyadov və V.Məmmədəliyev). Bakı, 1991
  20. Mahmudov M. Klassik ərəb ədəbiyyatı, Bakı, 2001
  21. Mahmudova S. H.Təbrizi. Bakı, 2004
  22. Məmmədov Z. Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978
  23. Mir Cəlal. Füzuli sənətkarlığı. Bakı, 1958
  24. Mirzəyev A. Cami, Nəvai və Füzuli yaradıcılığında «40 hədis». Bakı, 1997
  25. Mirzəyev A. Füzulinin «Hədiqətüs-süəda» əsəri orta əsrlər tərcümə abidəsi kimi. Bakı, 2001
  26. Məhəmmədi M. Saib Təbrizi və farsdilli poeziyada hind üslubu. Bakı, 1994
  27. Mehmet Rihtim. Seyid Yəhya Bakuvi və xəlvətilik. Bakı, 2005
  28. Seyidov M. Qövsi Təbrizi. Bakı, 1966
  29. Səfərli Ə. XVII-XVIII əsrlər Azərbaycan epik şeiri. Bakı, 1982
  30. Səfərli Ə. Məsihi. Bakı, 1992
  31. Rüstəmova A. Azərbaycan epik şerinin inkişaf yolları (XII-XVII əsrlər). Bakı, 1975
  32. Тримингем Дж.С. Суфийские ордены в исламе. Москва, 1989

## DİVAN ƏDƏBİYYATININ POETİKASI

Tərtib etdi: f.e.n., dos. əvəzi S.M.Qocayeva

Divan ədəbiyyatına dair mənbələr və məxəzlər. Divan ədəbiyyatının ideya-mövzu xüsusiyyətləri. Quran qıssələri klassik Azərbaycan ədəbiyyatının ideya-bədii qaynaqlarından biri kimi. Divan ədəbiyyatında təsəvvüf. Klassiklərin yaradılışına Şərq mifologiyasının və folklorun təsiri.

**Poetik fikrin təşəkkülü. Əski qaynaqlar.** Azərbaycan ədəbiyyatının tarixi poetikasının səciyyəvi xüsusiyyətləri. Poetik fikrin inkişaf özünəməxsusluğu. Şərq poetikasına dair ilkin mənbələr. Əbü'l Fərəc Kudama İbn Cəfərin «Nəqdüş-şeir» və İbn Küteybənin «Əş-şeir vəş şüəra» kitabları. Abdulla İbn əl-Mutazzın «Əl-Bədi» əsəri. Məhəmməd İbn Ömər Raduyanının «Tərcümanul-bəlağə»sində Şərq şeirindəki bədii ifadə vasitələrinin və poetik fiqurların təsnifatı. Rəşidəddin Vatvatın poetikaya dair nəzəri görüşləri. Xətib Təbrizinin Şərq ədəbiyyatşunaslığına, estetik fikrine, ədəbi-bədii təfəkkürünə təsirinin istiqamətləri. Xətibin şərhçilik fəaliyyəti. «Kitab əl-kafi fi-l-əruz va-l-qavafi» traktatı Qivami Gəncəvinin «Qəsideyi-müsənnə»si. Məhəmməd Qəzvini söz sənətinə dair.

**Divan ədəbiyyatında poetik formalar.** Xəmsə, məqtəl, saqinamə, hədisnamə, mövlud, hilyə, siyər, şəhrəngiz və şəhəsublar. Qazavatnamə və surnamələrin səciyyəvi xüsusiyyətləri.

Nəzm və nəsr. Münəsət örnəkləri. Təfsirlər. Təzkirələr. Məktublar. Xaqanının nəsri. Şihabəddin Sührəvərdi nəsrinin xüsusiyyətləri. XVIII əsrin ədəbi nümunəsi olan «Düzdü qazi» ilk hekayə örnəyi kimi.

Mənzum hekayənin Xaqani yaradıcılığında ilk rüşeymləri. Nizami Gəncəvi, Marağalı Əvhədi və Şah Qasim Ənvar yaradıcılığında mənzum hekayə. Məhəmməd Əmaninin mənzum hekayələri.

**Divan ədəbiyyatında nəzm şəkillərinin təşəkkülü, inki-**

**şaf mərhələləri, səciyyəvi xüsusiyyətləri.** Qəsidə və onun tarixi inkişaf mərhələləri. Müelləqələr. İlk əreb qəsidələrində süjet, nəsib və təşbib. Qəsidənin «Tərdiyyat» (ov qəsidələri) adlanan növü. Fars ədəbiyyatında qəsidənin inkişaf istiqamətləri. Türk divan şeirində qəsidə. Qəsidənin bir poetik janr kimi Azərbaycan ədəbiyyatında tarixi inkişaf yolu. Qətran Təbrizinin qəsidələrinin poetik özünəməxsusluqları. Xaqani Şərq ədəbiyyatında fəlsəfi qəsidənin banilərindən biri kimi. Nizami qəsidələrinin sənətkarlıq xüsusiyyətləri.

Qəzəlin klassik ədəbiyyatda təşəkkülü. Şərq ədəbiyyatında qəzəl. Azərbaycan divan ədəbiyyatında qəzəlin təkamül dinamikası. Xaqani qəzəllərində bədii obrazlılıq. Nizami qəzəllərində kompozisiya. XVI əsr anadilli şeirimizdə qəzəl janrinin xüsusiyyətləri. XV-XVI əsrlər Azərbaycan qəzəl ədəbiyyatının poetik-üslubi özəllikləri. XVII əsr ədəbiyyatında hind üslubunun qəzələ gətirdiyi yeniliklər.

Nəvai, Kişvəri və Füzuli yaradıcılığında müxəmməs. Vaqif müxəmməslərində ictimai-fəlsəfi çalar. Müxəmməsin növləri. Vidadinin «Müsibətnamə» poeması epik şeirdə müxəmməs örnəyi kimi.

Türk şeirində müsəmmət. Nəsiminin müsəmmət qəzəlləri. Füzuli lirikasında rədifli müsəmmət və müləmmə-müsəmmət poetik figurları.

Tərcibənd və tərkibənd. Anadilli poeziyada tərcibəndin ilk örnəkləri. Həbibi yaradıcılığında tərkibəndin özünəməxsus xüsusiyyətləri. Məhəmməd Füzulinin lirikasında tərcibənd və tərkibəndlər. XVII əsr Azərbaycan ədəbiyyatında tərci formasında yazılmış şeirlər.

Tuyuq və rübai. Qazi Bürhanəddin və İmadəddin Nəsimi yaradıcılığında tuyuğun xüsusiyyətləri. Rübainin Şərq ədəbiyyatında təşəkkülü. Məhsəti rübailarının poetik özəllikləri. Füzuli yaradıcılığında rübai.

**Fəsahət və bəlağət.** Cahiz, Səkkaki və Məhəmməd Qəzvininin bəlağətlə bağlı nəzəri görüşləri. Sözün fəsahətini təmin

edən amillər. Məani elminin xüsusiyyətləri. Təffif. Hüsni-təlil. Hüsni-bəyan. Hüsni-nəsəq.

**Divan ədəbiyyatında vəznlər. Klassik şeirdə əruz və heca vəznləri.** Əruzun nəzəri əsasları. Əruz Azərbaycan divan ədəbiyyatında əsas vəzn kimi. Bəhrlərin təsnifatı. Zihaflar və təfilələr. Xətib Təbrizi əreb əruzu haqqında. Azərbaycan əruzu Əkrəm Cəfərin tədqiqatlarında.

Heca vəzninin tarixi. Həkim Əhməd Yasəvinin «Divani-Hikmət»i heca vəzninin ilk örnəyi kimi. Yazılı Azərbaycan ədəbiyyatında heca vəzninin ilk nümunələri. Şah İsmayıllı Xətai və Molla Pənah Vaqif yaradıcılığında heca vəznini.

**Divan ədəbiyyatında bədii ifadə və təsvir vasitələri.** Əks, züqafiyətəyn, lütüm, muvəşşəh, müdəvvər, tərsi, touzi, həzf, bədii mükəlimə, irsəlul-məsəl, istifhəm, iham, təzad, ləff və nəşr, tənsiqüs sifat. Təsbihin növləri. Təsbih ədatları. Təlmih və iqtibaslar. Mübaliğə və onun növləri (təbliğ, iqraq, qülüv və b.). Cinas növlərinin təsnifatı. Klassik Azərbaycan ədəbiyyatında poetik kateqoriyalardan və bədiyyatdan bəhrələnmə.

**Nizaminin poetikası.** Nizami poeziyasının sənətkarlıq məsələləri. Onun Şərq şeirinə gətirdiyi poetik ənənələr. Qəzəl, qəsida və rübainin Nizami lirikasında kəsb etdiyi xüsusiyyətlər.

Xəmsənin tarixi poetikası. Nizami poemalarının kompozisiya xüsusiyyətləri, süjet orijinallığı. Nizami poemalarında təhkiyə problemi. Metaforik-rəmzi, müqayisəli və assosiativ xarakterli təsvirlərdə bədii figurlar.

Aristotelin «Poetika»si və Nizami. Antik dönyanın ən nəhəng şəxsiyyətlərindən olan Aristotellə Şərqiñ dahi sənətkarı Nizami Gəncəvinin sənətə dair baxışlarının müqayisəli təhlili. Hər iki şəxsiyyətin ədəbi-nəzəri görüşlərinin ən əsas cəhətləri.

**Füzulinin poetikası.** Şairin bədii sənətkarlıq xüsusiyyətləri. Füzuli və bədiyyat. Füzuli yaradıcılığında nəzm və nəşr. Şairin müraciət etdiyi nəzm şəkilləri, bəhrələndiyi bədii ifadə vasitələri və poetik figurlar. Füzuli qəzəllərinin xüsusiyyətləri. Türk, əreb və fars dilində qəsidə yaradıcılığı. Füzuli qəsidə-

lərinin poetik özəllikləri. Adiləşdirmə və ayırma bədii fiqurları Füzulinin dibaçləri. Dibaçlərdə Füzulinin poetik görüşləri. Füzuli seirində bəlağət.

Füzulinin nəsr əsərləri. «Hədiqətüs-süəda» Azərbaycan ədəbiyyatında ilk məqtəl örnəyi kimi. Əsərin quruluşu, süjet xətti, dil-üslub xüsusiyyətləri. Məqtələ daxil edilən şeirlərin poetik təhlili. Qafiyəli poetik nəsr. Səcli nəsrin xüsusiyyətləri. Səc sənətinin növləri.

Şərqdə «40 hədis». Füzulinin «40 hədis»i klassik tərcümə örnəyi kimi. Orta çağlarda bədii tərcümənin növləri, nəzəri məsələləri və prinsipləri.

**Saib Təbrizinin poetikası.** Saib Təbrizi ırsinin əsas üslubi xüsusiyyətləri və obrazlar sistemi. Saib yaradıcılığında bədii ifadə və təsvir vasitələri. Təmsil Saib ırsində poetik fiqur kimi.

### Ədəbiyyat

1. Azərbaycan ədəbiyyatının tarixi, poetikası, II c. Bakı, 2006
2. Araslı N. Nizaminin poetikası. Bakı, 2004
3. Quliyev T. Əruz və qafiyəşünaslıq tarixi (VIII-XVI əsrlər). Bakı, 1998.
4. Quliyev T. Əruz. Bakı, 2001.
5. Quliyeva M. Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyatı, Bakı, 1999
6. Quliyeva M. Klassik Şərq poetikası. Bakı, 1991.
7. Əkrəm Cəfər. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı, 1977, s.416.
8. Əliyev S. Füzulinin poetikası, Bakı, 1986.
9. Əliyeva L. Klassik Azərbaycan bədii nəsrində hekayə janrı. Bakı, 2009
10. Захир ад-дин Бабур. Трактат об арузе. Москва, 1972.
11. İbrahimov S. Divan ədəbiyyatının poetikası, Bakı, 2009
12. Куделин А.Б. Средневековая арабская поэтика. Москва, 1983

13. Kərimli T. Görünməyən Füzuli. Bakı, 2001.
14. M.Nur Doğan. Fizulinin poetikası, İstanbul, 1997
15. Mahmudov M. Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər. Bakı, 2004
16. Mir Cəlal, P.Xəlilov. Ədəbiyyatşunaslığın əsasları. Bakı, 1958.
17. Mir Cəlal, Füzuli sənətkarlığı. Bakı, 1958
18. Məhəmmədi M. Saib Təbrizi və farsdilli poeziyada «hind üslubu». Bakı, 1994
19. Sabir Əlim Xəliloglu. Füzuli ölçüləri, Füzuli sözü. Bakı, 2005, s.141-169.
20. Fazeh R. Əruz vəzninin tədrisi. Bakı, 2003.
21. Фролов О.В. Классический арабский стих. Москва, 1991.
22. Xəbib Təbrizi. Kitab əl-kafi fi-l-əruz və-l-qəvafi. Bakı, 2005
23. Çavuşoğlu M. Divan şeiri. Ankara, 1986
24. Hüseynov R. Məhsəti necə varsa..., Bakı, 1989.
25. Cəfər Ə. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı, 1977.
26. Göyüşov N. Milli sənətin nəzəri təhlilinə giriş. Bakı, 2006
27. Göyüşov N.Quran və irfan işığında. Bakı, 2003

Çapa imzalanmıştır: 09.01.2010.  
Kağız formatı 60x84 1/16. Sifariş №  
Hacmi 3,0 ç.v. Sayı 200.

«Bakı Universiteti» nəşriyyatı, Bakı ş.,  
AZ 1148, Z.Xəlilov küçəsi, 23.